



Ilham



Prezident İlham Əliyev sosial-iqtisadi yüksəlişin davamlılığını təmin edəcək mühüm tapşırıqlar verdi və konkret vəzifələr müəyyənləşdirdi

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar artıq öz bəhrəsini verməkdədir. İslahatlar nəticəsində iqtisadiyyatın bütün sektorlarının sürətlə və daha çox artması, tədiyyə balansında müsbət saldoların yaranması bunu bir daha təsdiqləyir. Bütün bunları 9 ayın sosial-iqtisadi göstəricilərinə nəzər yetirdikdə də aydın şəkildə görürük.

İqtisadi imkanlardan və potensialdan maksimum səmərə ilə istifadə edilməlidir

Göründüyü kimi, bu müddətdə də ölkədə iqtisadi artım təmin olunub və bu da bir daha təsdiq edir ki, Azərbaycan həm regionda aparıcı, nümunəvi islahatçı ölkə, həm də dayanıqlı inkişafa nail olan iqtisadi gücə çevrilib.

Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə 9 ayın sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirən dövlət başçısı bu müddətdə ölkədə iqtisadi artımın təmin olduğunu söylədi.

Həqiqətən də iqtisadi göstəricilər onu deməyə əsas verir ki, artım daha

- ◆ Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub;
- ◆ Qeyri-neft sənayesi 15 faizdən çox artıb;
- ◆ Valyuta ehtiyatları 50 milyard dollara çatıb;
- ◆ İqtisadiyyata 10 milyard 146,2 milyon manat investisiya yatırılıb;
- ◆ Sahibkarlara 130 milyon manat güzəştli kredit verilib;
- ◆ Müxtəlif ölkələrə 7 ixrac missiyası təşkil olunub;
- ◆ 186 ölkə ilə ticarət əlaqələri aparılıb;
- ◆ Xarici ticarət dövriyyəsi 25,3 milyard dollar olub;
- ◆ İxrac məhsullarının çeşidlərinin sayı artaraq 2780-ə çatıb;
- ◆ Qeyri-neft ixracı 15,5 faiz artaraq 1,4 milyard dollara çatıb;
- ◆ Sənaye parklarında 564 milyon manatlıq məhsul istehsal edilib;
- ◆ 8 KOB Dostu fəaliyyətə başlayıb;
- ◆ Kənd təsərrüfatı 7 faizdən çox artıb;
- ◆ İnflyasiya 2 faizdən bir qədər çoxdur;
- ◆ 2 sosial paketlə 4,2 milyondan çox insanın maddi vəziyyəti yaxşılaşdı;
- ◆ Minimum əmək pensiyası 200 manata çatdırılıb;
- ◆ Minimum əməkhaqqı 250 manata yüksəldi;
- ◆ 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib;
- ◆ Məcburi köçkünlər üçün 106-cı qəsəbə istifadəyə verilib;
- ◆ Xarici borc ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir.

çox qeyri-neft sektoru istehsalı ilə formalaşdı və praktik olaraq qeyri-neft sektorundakı artım ümumi iqtisadiyyatdakı artım tempinin qorunub saxlanmasına imkan yaradır.

Dövlət başçısı qeyri-neft sənayesindəki 15 faizlik artımın rekord göstəricisi hesab olunduğunu dedi. Ümumiyyətlə, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun

inkışafı ilə bağlı atılan addımlar sayəsində artıq mərhələli şəkildə iqtisadi artımın neft sektorundan qeyri-neft sektoruna transfer olduğunu görməkdəyik.

Lakin Prezident hesab edir ki, bu artım daha yüksək ola bilər. Əgər ölkədəki yetərli imkanlardan, potensialdan maksimum səmərəli istifadə olunarsa: "Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istədik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik".

Yüksək göstəricilərdən biri kənd təsərrüfatının inkişafında da müşahidə olunub. Son illərdə inkişafı prioritet sahə kimi müəyyən edilən kənd təsərrüfatına böyük investisiyalar qoyulması, subsidiyaların, güzəştli şərtlərlə kreditlərin verilməsi də bu inkişafı daha da sürətləndirir.

Ardı 4-cü səh.

Macarıstanın Prezidenti zati-aliləri cənab Yanoş Aderə

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Macaristan əlaqələri gündəgün genişlənməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə

uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2019-cu il

Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham ƏLİYEV dedi:

- Siz uzun illər iqtisadiyyat naziri vəzifəsində işləyirsiniz. Bütövlükdə sizin işinizdən mən razıyam. Ona görə qərara gəldim ki, sizi Baş Nazirin müavini vəzifəsinə təyin edirəm. Bu, çox böyük vəzifədir, böyük etimaddır. Ümid edirəm ki, siz bu etimadı doğruldacaqsınız və yeni vəzifədə ölkəmizin iqtisadi inkişafının dayanıqlı olmasına öz töhfənizi verəcəksiniz.

Ardı 2-ci səh.

Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç!
Krasnoyarsk diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər mənə dərin kədərliyə bəslənib.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı

verir, zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 oktyabr 2019-cu il

Parlament Bakının mərkəzində icazəsiz mitinqin keçirilməsini kəskin pislədi

Ziyafət ƏSGƏROV: "Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq"

Oktyabrın 22-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Əvvəlcə deputatlar oktyabrın 19-da Bakının mərkəzində icazəsiz mitinqə cəhd edilməsinə münasibət bildirdilər.

Azərbaycanı istəməyən qüvvələr qarşıdurma yaratmağa cəhd göstərdilər

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dedi ki, Azərbaycanı istəməyən, erməni lobbisi tərəfindən maliyyələşən destruktiv bir qrup ictimai sabitliyi pozmaq, xalq-İqtidar birliyinə xələf gətirmək, ölkəmizin inkişafına, həyata keçirilən islahatların üstünə kölgə salmaq üçün müəyyən olunmuş yerdə deyil, Bakının tamamilə başqa yerində polisə toqquşma, qarşıdurma yaratmağa cəhd göstərdi. Onun sözlərinə görə, dağıdıcı müxalifət oktyabrın 19-da atılan addımlarla "Sərbəst toplaşmaq haqqında" qanunun 10-a qədər maddəsini və Azərbaycan Konstitusiyasının maddələrini pozub. Bu adamlar barədə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmalı, hər kəs buna öz münasibətini bildirməlidir.

Siyavuş Novruzov qeyd etdi ki, hər birimiz bu dövlətin hansı çətinliklər hesabına yarandığını bilir. İndi ötən əsrin 90-cı illəri deyil. Hansısa oyunlardan çıxaraq hakimiyyətə gəlmək dövrü keçib. Ölkə rəhbəri İlham Əliyev qətiyyətli siyasət həyata keçirərək Azərbaycan xalqının milli və dövlət maraqlarını əsas götür-



məklə ölkəmizi beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlər qarşısında, beynəlxalq tribunallarda çox yüksək səviyyədə təmsil edir. Təbii ki, bu, Azərbaycanı sevməyənləri narahat edir.

Deputat onu da təəssüflə bildirdi ki, bu qüvvələr dindarlardan da alet kimi istifadə edirlər: "Bunu açıq şəkildə ağalının qarşısında etiraf edirlər. Mən üzümü dindarlara tutub müraciət edirəm, bəs sizin bunlarla birgə işiniz nədən ibarətdir? Azərbaycanı dini dəyərlərə həmişə ehtiram olub. Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin təşəbbüsü ilə məscidlər tikilərək, təmir olunaraq xalqın istifadəsinə verilir. Bəs bunlar nə edir? Açıq-aydın görünür ki, bunlar hər şeyin üzərinə kölgə salırlar. Hesab edirəm ki, hər kəs bu qeyri-qanuni hərəkətlərə ciddi münasibət bildirməli, mövqeyini ortaya qoymalıdır. Yaradıcı təşkilatlar, ayrı-ayrı tanınan insanlar da bu məsələdə mövqeyini bildirməlidir".

Ardı 3-cü səh.

TANAP indiyədək Türkiyəyə 2,7 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib

13 ildir Gürcüstana və Türkiyəyə Xəzər dənizində Azərbaycan sektorundakı "Şahdəniz" yatağından çıxarılan mavi yanacaq ixrac edilir. Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan qazını ölkəmizin və Gürcüstanın ərazisindən keçirərək Türkiyəyə sər-hədinə çatdırır.

Gürcüstan-Türkiyə sərhədində CQBK-ya daha bir xətt birləşir və qaz onun vasitəsilə Ərzurumadək nəql olunur. Səngəçaldan Ərzurumadək uzanan bu ixrac marşrutu Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır.

"Cənub qaz dəhlizi"nin mühüm hissəsi olan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilərək Türkiyəyə "Şahdəniz" yatağından çıxarılan qazı nəql edir. Beləliklə, İndi Türkiyə Azərbaycandan həm BTƏ kəmərinin daşdığı, həm də TANAP-in genişləndirilmiş CQBK-dan qəbul etdiyi "Şahdəniz" qazını alır.

TANAP-la Türkiyəyə ilk qazın nəqli planlaşdırıldığı kimi 2018-ci il iyunun 30-da başlayıb. TANAP-in baş direktoru Saltuk Düzyolun verdiyi məlumata görə, cari ilin sentyabr ayının sonuna qədər bu kəmərlə Türkiyəyə 2,7 milyard kubmetr qaz daşınıb.

"Şahdəniz-2"-dən çıxarılan illik 16 milyard kubmetr qazın 6 milyard kubmetrinin Türkiyəyə, 10 milyard kubmetrinin Avropa ölkələrinə ixrac olunacağı planlaşdırılıb. Cari ildə TANAP-la qarşılıqlı olaraq 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.

Ardı 6-cı səh.



Pambıqçılar yeni uğurlara imza atırlar

Ötən əsrin 70-80-ci illərində Ümmümilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə kənd təsərrüfatının digər sahələri kimi, pambıqçılıq da sürətlə inkişaf etməyə başladı. Hətta qarşıya qoyulmuş hədəfə - 1 milyon ton pambıq istehsalına nail olundu.

Bu sahədə qazanılan uğurlar respublikamızın sürətlə inkişafını təmin etdi, kənd əhalisinin rifah halını yüksəltdi. Lakin sovetlər birliyinin dağılması və müttəfiq respublikaların arasında iqtisadi əlaqələrin qırılması nəticəsində digər sahələr kimi, pambıqçılıq da tənəzzülə uğradı. Uzun illər bu sahədə zəngin təcrübə toplayan ağıl uсталarı tədricən bu işdən uzaqlaşdılar.

Prezident İlham Əliyevin təşəbbüsü ilə bir neçə il əv-

vəl bu sahənin yenidən dirçəldilməsi üçün konkret işlərə başlandı. Nəticədə pambıqçılıq rayonlarında yeni canlanma yarandı. Kənd adamları, fermerlər və sahibkarlar əməli işə keçdilər. Respublikamızda pambıqçılığın inkişafında yeni dövr başladı.

Pambıqçılığın inkişaf etdirilməsi Goranboy rayonunda da uğurla aparılır. İnsanlar bu gəlirli sahənin sürətli inkişafına nail olmaq üçün var qüvvələri ilə çalışırlar.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə söhbət zamanı dedi ki, strateji məhsul olan pambığın istehsalını genişləndirmək, qarşısı qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün imkanlardan istifadə edilir. Nəticədə bu il keçən ilə nisbətən daha çox pambıq tedarük olunacaq. Artımın əsas səbəblərindən biri bu sahəyə daha çox diqqət yetirilməsidir. Başqa sözlə, bəcəmədə olduğu kimi, yığılma da ciddi nəzarət edilir. Yığımdan əvvəl rayon üzrə müşavirə keçirilmiş, bu sahəyə cavabdeh olan təşkilatlar qarşısında vəzifələr qoyulmuşdur.

Ardı 6-cı səh.



Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib

Əvvəli 1-ci səh.

Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumu ilik hesabatında Azərbaycanı bir çox meyarlar üzrə qabaqcıl yerlərə layiq görübdü. Bütün bunlar aparılan islahatların nəticəsidir.

Ancaq hesab edirik ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayenin cəlb edilməsi sahəsində hələ ki bir çox işlər görülməlidir. Düzü, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulubdur. Bunun yarısını xarici sərmayədir. Ancaq bu sərmayenin də böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəziyyətimiz xarici investitorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar.

Biz onu da bilir ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı təmin etməyə çalışmalıyıq. Bu vəzifəni mən doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirdim. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik gündən günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıb. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktur və sosial infrastrukturaya böyük yüküdür. Yeni məktəblər, yeni uşaqlar, yeni yaşayış məntəqələri, yeni yollar çəkilir. Yolların çəkilişi üçün vaxtla qanunsuz tikilən binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yeni biz bir çox xərclərə üzlaşırik.

Cənubi Qafqazda bizdən başqa digər ölkələrdə demografik artım yoxdur. Ona görə o ölkələrdə bizim üzəldiyimiz problemlər də mövcud deyil. Mən dəfələrlə demişəm ki, bizim iqtisadi artımımız demografik artımı üstələməlidir. Buna nail olmaq üçün biz yeni artım mənbələri aşıq etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini əhəmiyyətli edir. Düzü, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışsın ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycan da kölgə iqtisadiyyatına qarşı mübarizəyə daha müstəqillik formada aparılır. Hesab edirik ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yeni göstəricilər realıqı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilmişlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət memurları, hansılar ki, eyni zamanda, müxtəlif biz-

nes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə müstəqillik xarakteri daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq.

Ona görə iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin etmək, məşğulluğu artırmaq lazımdır.

Hər il on minlərlə yeni iş yeri yaradılır. Məhz buna görə işsizlik Azərbaycanca aşağı səviyyədedir. Ancaq buna baxmayaraq, işsizlik arta bilər. Nəyə görə? Əhali artır və eger iqtisadi inkişaf artan əhəlinin templeri ilə uzlaşmasa, əlbəttə ki, gələcəkdə biz bir çox problemlər gözləyə bilərik. Biz isə öz siyasətimizi strateji hədəflər əsasında qururuq. Bizim siyasətimiz uzunmüddətli və siyasətimizin əsas qayəsi odur ki, dayanıqlı inkişaf təmin edilsin.

Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3.5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilir ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilir ki, bizdə qeyri-neft ixracı hələ ki çox aşağı səviyyədedir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artır. Bunun, əlbəttə, səbəbləri, bu ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir. Hesab edirik ki, Baş Nazirin müavini kimi siz bu işlərə ciddi fikir vərəcəsiniz, müvafiq qurumlar arasındakı koordinasiyanı təmin edə bilərsiniz.

Siz iqtisadiyyat naziri kimi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının hazırlanması və icrası ilə bağlı işlərdə fəal iştirak etmişiniz və bu proqramın tərtibatında önəmli rol oynamısınız. Hesab edirik ki, bu sahə daim diqqətinizdə olmalıdır. Eyni zamanda, siz bir sıra iktisadi göstəricilərinizi komisiyaların Azərbaycan tərəfdən həmsədrisiniz. Bu sahədəki fəaliyyətinizi davam etdirməlisiniz. Mənim göstərişimlə bir çox ölkələrə ezam olunaraq orada Azərbaycanın ixracını təşviq etmək üçün müxtəlif tədbirlər təşkil etmişiniz. Biznes qurumlarına Azərbaycanca istehsal olunan ixracönmümlü malları xarici bazarlara çıxarmaq və satışını təşkil etmək üçün böyük kömək və sayələr göstərilir. Bu sahəyə də daim diqqət olmalıdır. Dövlət investisiyalarının məqsədyönlü olması haqqında mən öz sözlərimi dedim. Investisiyalar qeyri-neft sektorunun artımına xidmət etməlidir. Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır.

Mən ümid edirik ki, siz etimadımı doğruldacaqsınız. Yeni sizin işi təcrübəniz bunu deməyə əsas verir. Siz Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini çox yaxşı bilirsiniz. Sizdən fəal iş və ciddi nəticə gözləyirəm.

Şahin MUSTAFAYEV: Məhərrəm cənab Prezident, ilk növbədə mənim

fəaliyyətimə yüksək qiymət verdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət başçısı tərəfindən bir məmur kimi fəaliyyətimə verilən bu cür yüksək qiymət mənim üçün ən böyük şərəfdir. Sizin haqqında söylədikləriniz şəxsən mənim üçün ən böyük şərəfdir. Eyni zamanda, məhərrəm cənab Prezident, istəyirəm Sizə minnətdarlığımı bildirim ki, mən bu yüksək etimadla layiq görülmüşəm. Mən Sizi əmin edirəm, əlimdən gələni edəcəyəm ki, bu yüksək etimadınızı doğruldum.

Doğrudan da Azərbaycan möhtəşəm inkişaf yolu keçmişdir. Bunu hər kəs, hər bir Azərbaycan vətəndaşı bilir, gündəlik həyatında görür. Müqayisəsiz bir mənərə mövcuddur - 2003-cü il və 2019-cu il tamamilə başqa mənərədir. Siz qeyd etdiyiniz kimi, ölkə iqtisadiyyatı 3,3 dəfə artmışdır. Siz qeyd etdiyiniz kimi, ölkənin əsas maliyyə mənbəyi neft sektoru olduq üçün bu sektor daha da yüksək templerlə inkişaf etmişdir. Qeyri-neft sektoru aşağı templerlə - 2,8 dəfə artmışdır.

Siz dövlət başçısı kimi fəaliyyətə başladığınız ilk dövrdən məhz iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısına qoymuşdunuz. Ölkənin potensialını dəfələrlə artırmaqla yanaşı, bu sahədə də genişmiqyaslı işlər görülmüşdür. Siz burada regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını xatırladınız. Bu proqram Sizin sosial-iqtisadi sahədə ilk proqramlarınızdan biri olmuşdur. Qeyd etməliyik ki, proqramın icrası nəticəsində ölkənin regionlarının siması, sözün əsl mənasında, dəyişmişdir, insanların həyat səviyyəsi dəfələrlə artmışdır. Azərbaycanda yoxsulluğun səviyyəsi 10 dəfəyə yaxın aşağı düşmüşdür və bu gün təqribən 5 faiz təşkil edir. İşsizlik də eyni qaydada. İşsizliyin səviyyəsi aşağı düşmüşdür. Digər göstəricilər, ölkədə həyata keçirilən infrastruktur layihələri, yollar - 15 min kilometrə yaxın yollar tikilmişdir. Ölkə, sözün əsl mənasında, neqliyyat qovşağına çevrilmişdir. Neqliyyat sahəsində görülən işlər - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəniz yolunda aparılan yenidənqurma və təmir işləri, Bakı-Tbilisi-Qars demir yolu. Bu nəhəng layihələr ölkənin tranzit imkanlarını genişləndirmişdir. Mən bu ilin doqquz ayının yekunları üzrə göstəricilərin birini xatırlatmaq istəyirəm ki, qeyri-neft tranzit daşımanın həcmi 43 faiz artmışdır. Sahibkarlıq ciddi inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanda orta sinif, möhkəm sahibkarlıq sinfi formalaşmışdır.

Cənab Prezident, Siz oktyabrın 15-də keçirdiyiniz iqtisadi müşavirədə bizim qarşımıza çox aydın vəzifələr qoydunuz. Mən əminəm ki, verdiyiniz tapşırıqların icrası istiqamətində Sizin rəhbərliyinizlə görüləcək işlərin mütləq daha gözəl nəticələri olacaqdır. Sizi əmin etmək istəyirəm ki, bu nəticələrə çatmaq üçün mənə həvalə etdiyiniz sahədə əlimdən gələni əsirgəməyəcəyəm.

Cənab Prezident, Sizə bir daha minnətdarlığımı bildirirəm, çox sağ olun.

Prezident İLHAM ƏLİYEV: Sizə uğurlar arzulayıram və Sizdən yaxşı nəticələr gözləyirəm.

Şahin MUSTAFAYEV: Çox sağ olun.


“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 75 illiyini qeyd edir. Bununla bağlı Rusiyanın “Rossiya-24” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibəsinin yer aldığı reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Mariya Bondarevanın müəllifi olduğu reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya elitasının kadrılar emalatxanası adlandırılır. Yetmiş beş il ərzində bu ali təhsil müəssisəsi beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üzrə aparıcı dünya mərkəzi kimi tanınır. Hazırkı dövlət başçıları, nazirlər, milyarderlər, diplomatlar və məşhur jurnalistlər vaxtilə öz yollarını buradan başlayıblar.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torqunov ali təhsil müəssisəsinin mühazirələrinin çox böyük nüfuzuna malik olduğunu bildirərək qeyd edir ki, vaxtilə burada dərslər deyən sonradan tanınmış siyasətçilər, diplomatlar, səfirler kimi öz fəaliyyətlərini davam etdiriblər. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev də var.

Reportajda vurğulan ki, valideynləri onu məktəbə tez göndərdiyinə görə Azərbaycan dövlət başçısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna imtahanları 15 yaşında verib. Bu barədə Prezident İlham Əliyev deyir: “Mən Moskva ali məktəbə qəbul olunmağa arayıyla gəl-



mişdim. İlk qış sessiyası qabağı isə 16 yaşım tamam oldu və mən pasport aldım. Əlbəttə, bu, yeniyetməlik çağıdır. Amma mən institutda özümü çox rahat hiss edirdim. Çünki şərait çox müsbət idi, həm qrupdakı uşaqlar, həm də müəllimlərlə çox yaxşı münasibətlər yaranmışdı. Həmin illər unudulmazdır. Onlar mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi. Deməliyəm ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində SSRİ səfirliyində işə təyinat alsam da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim, bundan sonra xeyli illər orada işlədim. Yeni mənim 15 ilim institutda əlaqədar olub. Əlbəttə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ilk forumunun mənim təşəbbüsümlə Bakıda keçirilməsi ilə bütün bunlar müəyyənleşdirdi. Hətta yadımdadır, o vaxt zarafat etdim ki, başqa cür ola da bilməz, təkcə ona görə yox ki, həmin vaxt mən yeganə Prezident idim, həm də əlifbaya uyğun olaraq ölkənin, istərsə də soyadımın ilk hərfinə görə belə olmalı idi. Forum Bakıda keçirilməli idi. Çox sadə ki, bu forum artıq ənənəyə çevrilib, mənə, artıq 5-ci dəfə keçirilib. Əlbəttə ki, bu, hamımızı birləşdirir. İnstitut müəllim-

lərimi, dostlarımı fərəhlə xatırlayıram və bu yubileydə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna yeni uğurlar arzulayıram. Şadam ki, bu ali məktəbə uzun illərdir mənim mehriban dostum Anatoli Vasileyev Torqunov başçılıq edir, institutun inkişafında, dünyanın ən aparıcı ali məktəblərindən biri kimi tanınmasında onun çox böyük xidmətləri var”.

Reportajda deyilir ki, tanınmış məzunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tədbirlərində daim xatırlanırlar. Jurnalist Mariya Bondareva ali təhsil müəssisəsində nadir sənədlərin nümayiş olunduğunu deyir. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin tələbə bileti də var.

Reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torqunov, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ali təhsil müəssisəsinin Qeydiyyat Şurasının sədr müavini Ailiser Usmanov, Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski, tanınmış aparıcı Sergey Brilyovdan müsahibələr də yer alıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 75 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirə təbrik məktubu ünvanlayıb. Məktubu ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub. Məktubda deyilir ki, hazırda bu institut haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır.

Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan qədim və orta əsrlər tarixi Şərq və Qərbi mədəniyyətləri arasında körpü rolunu oynayaq yüzillər boyu bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş İpək Yolu ilə sıx şəkildə əlaqəlidir. Qədim şəhər yerləri, karvan-saraylar, körpülər, qoruyucu qalaları qalıqları və memarlıq abidələri ilə zəngin Azərbaycan ərazisi bu gün də İpək Yolu nurlu parlaq izlərini daşımaqdadır.

Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin müxtəşəm qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

2. Azərbaycan Respublikasının Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

3. Azərbaycan Respublikasının Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etsin.

5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Çıraqqala-Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənleşdirib təsdiq etsin;

6.2. “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon

İcra Hakimiyyəti ilə birlikdə müəyyənleşdirib təsdiq etsin;

6.3. “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənleşdirib təsdiq etsin;

6.4. “Çıraqqala-Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərini xüsusi rejimini 3 ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. “Çıraqqala-Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbii və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirsin;

6.6. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2019-cu il

Ş.A.Mustafayevin
Azərbaycan
Respublikası
Baş Nazirinin müavini
təyini edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyini edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2019-cu il

Ş.A.Mustafayevin
Azərbaycan Respublikasının
İqtisadiyyat naziri vəzifəsindən
azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2019-cu il

Milli Məclisin Sədri Oqtay Əsədov Yaponiya İmperatoru Naruhitonun rəsmi taxtaçixma mərasimində iştirak edib



Oktyabrın 22-də Yaponiya İmperatoru Naruhito ölkə konstitusiyasına və İmperator evinin qanunlarına uyğun olaraq rəsmi şəkildə taxta çıxdığını elan edib. AZƏRTAC xəbər verir ki, monarx bu barədə Tokionun mərkəzində yerləşən İmperator sarayında keçirilən rəsmi taxtaçixma mərasimi zamanı bəyan edib.

“Mən konstitusiyaya və İmperator evinin qanunlarına uyğun olaraq taxta çıxdım. Taxtaçixma mərasimini təşkil etməklə biz bu barədə bütün ölkəyə və dünyaya bəyan edirik” deyə monarx bildirdi.

Mərasimdə Azərbaycan Respublikasının Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Xanlar Fətəyev və digər rəsmi şəxslər var. Azərbaycanın Yaponiyadakı nüvəqəti işlər vəkili Fərid Talıbov da mərasimdə iştirak edib.

İmperator Naruhitonun taxta çıxması ilə əlaqədar ən böyük rəsmi mə-



rasim İmperator sarayının fəxri Matsuno ma (Şam ağacı) zalında keçirilib. Burada hündürlüyü 6,5 metr, ağırlığı 8 ton olan nəhəng taxt - Takamiqava yerləşir. Həmin taxt ötən əsrin əvvəllərində qədim nümunələr əsasında düzəldilib. İmperator Naruhito Yer kürəsinin ən qədim sülaləsinə məxsus olan taxta çıxdığını yapon xalqına və bütün dünyaya bu taxtdan

elən edib. Bu zaman onun əynində yalnız monarxa məxsus Heyan dövrünün dəbinə uyğun geyim və uca qara papaq olub. İmperator taxtının yanında qismən kiçik ölçüdə olan taxta isə ilkin orta əsrlərə xas qat-qat kimono geyinmiş İmperatrice Masako çıxıb.

İmperatorun nitqindən sonra çıxış edən Baş Nazir Şinzo Abe onun yapon xalqı adından təbrik edərək uzun illər hakimiyyətdə olmasını arzulayıb. Baş Nazirin işarəsi ilə bütün zaldakılar üç dəfə “Banzay” çısqırıblar.

Mərasimdə iştirak etmək üçün Yaponiyaya 174 ölkədən 400-dən çox rəsmi nümayəndə gedib. Onların arasında 70-dən çox monarx və dövlət başçısı var. Bununla yanaşı, imperatoru təbrik etmək üçün Yaponiya ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən 1600 qonaq da saraya toplaşdı.

Milli Məclisin Sədri Oqtay Əsədov həmçinin həmin gün axşam imperatoru və imperatrice tərəfindən verilən təntənəli ziyafətdə də iştirak edib.

Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon

(iki milyon üç yüz min) manat ayrılınsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2019-cu il



Parlament Bakının mərkəzində icazəsiz mitinqin keçirilməsini kəskin pislədi

Ziyafət ƏSGƏROV: "Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq"

Əvvəli 1-ci səh.

Bu, mitinq yox, tərxiat törətmək niyyətidir

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dedi ki, destruktiv qrupların oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu: "Qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi qətiyyətli bəyanatlardan, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonra və 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıların XVIII Bakı Zirvə görüşündən əvvəl təşkil edilməsi heç də təsadüfi deyil. Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətləri həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunması üçün müvafiq yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Hesab edirəm ki, bu mitinq yox, tərxiat törətmək niyyəti ilə edilibdir. Bu, onlara verilən tapşırıqı uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərmək istəyindən irəliləyir".

Eldar İbrahimovun sözlərinə görə, daxili işlər orqanları həmişə olduğu kimi bu dəfə də xalqımızın əsasını qorumaq üçün güc tətbiqinə yol vermədən və xüsusi vasitələrdən istifadə etmədən bütün tədbirləri qanunauyğun formada vaxtında və layiqincə həyata keçirdilər: "Mən bir vətəndaş kimi qanun keşikçilərinə öz təşəkkürümü bildirim. Adımı müxalifət qoyub xalqına və dövlətinə qənim kəsilən Əli Kərimli və onun kimilər bilməlidirlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır. Onlar başa düşməlidirlər ki, ölkəmizdə çox möhkəm və sarsılmaz xalq-İttifaqı birliyi mövcuddur və bu birlik hər hansı bir qanunazidd hərəkatlara cəhdin qarşısını cəsarətlə alacaq, sabitliyi daim qoruyacaqdır. Qoy onların ağaları da bunu yaxşı anlasınlar ki, bu cür ləyaqətsiz hərəkatlar heç bir fayda verməyəcək".

"Destruktiv elementlər bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular. Onlar Azərbaycanın beynəlxalq əlaqələrinə zərər vurmaq, ölkəmizin imicini beynəlxalq formada dəyişdirmək istəyirlər. Lakin onlar bu istəklərini heç zaman yerinə yetirə bilməyəcəklər". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi. Qeyd etdi ki, Azərbaycan dünyada qəbul olunan siyasətə həyata keçirir: "Ölkəmizin həyata keçirdiyi siyasət regiona inkişaf gətirir. Həmin qüvvələr Azərbaycan Prezidentinin islahatlarına zərər vurmaq istəyirlər. Hesab edirəm ki, hamımız bu hadisələri seyr edərkən bir daha başa düşükdük ki, ölkə rəhbərinin həyata keçirdiyi siyasət xalqın siyasi-ictimai və heç kim bunun qarşısını ala bilməz".

Azərbaycanda Prezident-xalq birliyi, vətəndaş həmrəyliyi var

"Oktyabrın 19-da icazəsiz aksiya keçirilənlər arasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur. Bu qüvvələr qanundan kənar, qanunazidd fəaliyyət həyata keçirmək istədilər. Arxasında erməni maliyyəsi dayanan, Ermənistanın maraqlarına xidmət edənlerin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər. Bunların özü çox şey deyir".

Bu fikirləri isə Milli Məclis Sədri'nin müavini Bahar Muradova söylədi. Bildirdi ki, həmin qüvvələrin məqsədi Azərbaycanı cəsarətli islahatları dayandırmaya, dövləti sarsıtmağa, qanuni hökuməti devirməkdir: "Haqqında danışdığımız qruplara baxaq və onların cür məqsədlərə çatmaq üçün heç bir imkanı yoxdur. Onlardan bunu hansısa kütlə, təbəqə də gözləmir. Söhbət ondan gedir ki, gənclərimizin bir çoxu 1990-cı illəri görməmişlər. Onların təsəvvüründəki Azərbaycan bugünkü Azərbaycandır. Onların hansısa xaosun, anarxiyanın bu millətə, bu dövlətə nə verə biləcəyi barədə tam təsəvvürləri yoxdur".

Bahar Muradova qeyd etdi ki, həmin adamlar bu qanunsuz aksiyayı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdırlar ki, qanunsuz hərəkatlar nəyə gətirib çıxaranda bilər: "Öz maraqlarını, ambisiyalarını xalqın



R.A.Qasimovun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisində heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların təqdimatını nəzərə alaraq, "Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiyası Qanununun I hissəsinin 1-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi **qərar alır**: Rövzət Afət oğlu Qasimov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilsin.

Z.ƏSGƏROV, Azərbaycan Respublikası Milli Məclisi Sədri'nin müavini

Bakı şəhəri, 22 oktyabr 2019-cu il

H.M.İsmayilbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə və "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi **qərar alır**: Hafiz Məhird oğlu İsmayilbəyli Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilsin.

Z.ƏSGƏROV, Azərbaycan Respublikası Milli Məclisi Sədri'nin müavini

Bakı şəhəri, 22 oktyabr 2019-cu il

qın, dövlətin maraqlarından üstün tutmağın nəyə başa gələ biləcəyini göstərdilər. Yalan məlumatları yaymağa, polisi hədəfə çevirməyə yönələn söylər nəyə gətirib çıxara bilər, bunu göstərdilər. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkatların qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək. Eyni zamanda Ermənistanı gücdən salan siyasətini davam etdirəcək. Bu gün Azərbaycanın dünyada qəbul edilən siyasətini xalqı birlikdə aparacaq. Bu gün Azərbaycanın Prezident-xalq birliyi, vətəndaşların mütləq əksəriyyətinin həmrəyliyi var. Bu həmrəylik oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısında aksiyada özünü göstərdi. Azərbaycana məhz belə aksiyalar yaraşır".

Ə.Kərimli vaxtilə Elçibəyə necə xəyanət edib, bu gün də dövlətə o cür xəyanət edir

Milli Məclis Sədri'nin birinci müavini Ziyafət Əsgərov da bu məsələyə münasibətini bildirdi. Qeyd etdi ki, ümumiyyətlə, özünü müxalifət adlandıran şəxslərin 1990-cı illərdən indiyə qədər xəyanət xronikasına baxanda adamı dəhşət bürüyür: "Otan illər ərzində doğrudanmı və insanlarda bir qram olsun belə inkişaf yoxdur. Onlarda no dövlətçilik, no mütaliə, no də dünyagörüşü var. Sual olunur? Bu illər ərzində siz ne işlə məşğul olmusunuz?"

Ziyafət Əsgərov dedi ki, Azərbaycan artıq kosmik dövlətdir: "Ölkəmiz 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilib, Olimpiya səviyyəsində Avropa, İslam Həmrəylik Oyunlarını keçirib, çox böyük beynəlxalq humanitar, siyasi tədbirlərə evsahibliyi edib. Oktyabrın 25-26-da Azərbaycanda böyük beynəlxalq tədbir keçiriləcək. Vacib idi mi, belə bir ərəfədə "28 May" metrosunun yanında qarışıqlıq yaradasını? Bu dövlətə, dövlətçiliyə nifrət haradan gəlir? Axı siz də Azərbaycan vətəndaşısınız. Mən başa düşürəm ki, sizin sifarişçiləriniz var. Amma siz Azərbaycan vətəndaşısınız. Demək Azərbaycana nə qədər pisdirdi, sizə o qədər də yaxşıdır".

Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq: "Onlar qəsdlə belə hərəkatlar edirlər ki, iqtisadları olsun, qarışıqlıq yaransın. Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edib, bu gün də dövlətə o cür xəyanət edir. Onlar bilirlər ki, metro-nun 200 metr ərazisində mitinq ke-

çirmək olmaz. Çünki həmin ərazi qorunan ərazi hesab olunur. Amma buna baxmayaraq çağırış edir ki, gəlin orada qarşıdurma yaradıb, hakimiyyətin üzünə gedək. Sən kim-sən axı hakimiyyətin üstünə gəlsən? Avropadan bununla bağlı səs-lər gəlir. Əvvəla bizimlə dihtə ilə danışımasınlar. Siz gedib İspaniya, Belçika və digər ölkələrdə baş verən biabırçılıqları araşdırın, sonra gəlib bizdən nəyisə soruşsınız. Biz ölkə rəhbərini, müstəqilliyimizi göz bəbəyimiz kimi qoruyacağıq".

Deputatlardan Fəreç Quliyev, İlham Məmmədov, Kamille Əliyeva və Tahir Kərimli də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. "Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyini edilməsi haqqında məsələ müzakirəyə çıxarıldı. Milli Məclis Rövzət Afət oğlu Qasimovun Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsinə müsbət münasibət bildirdi. Deputatlar, həmçinin H.M.İsmayilbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında məsələnin ləhinə səs verdilər".

Daha sonra iclasda "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" sazişin təsdiq edilməsi barədə" və "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə" qanun layihələri təsdiq olundu.

Bir sıra qanunlara dəyişikliklər təsdiq olundu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinin müzakirəyə təqdim etdi. Qeyd olundu ki, mövcud büdcə qaydası ilə müəyyən edilmiş icmal büdcə xərclərinin yuxarı həddi növbəti ildə qarşıya qoyulmuş yeni vəzifələrin, xüsusilə də sosial-ictimai təşəbbüslərin həyata keçirilməsi üçün kifayət etmir. Bu səbəbdən icmal büdcə xərclərinin yuxarı həddinin artırılması zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydası ilə bağlı "Büdcə sistemi haqqında" qanunda müvafiq dəyişiklik edilməklə icmal büdcənin yuxarı həddinin hesablanması zamanı

növbəti il üçün proqnozlaşdırılan filyasiyanın nəzərə alınması təklif edilir. Qanunda müvafiq dəyişiklik edilməklə icmal büdcənin yuxarı həddi növbəti il üçün proqnozlaşdırılan inflyasiya nəzərə alınaraq hesablanacaq.

Qısa müzakirədən sonra qanun layihəsi qəbul edildi. "Yerin tək haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Qaz təchizatı haqqında", "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" və "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) Milli Məclis Sədri'nin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri V.Ələsgərov məlumat verdi.

Qanun layihəsi qəbul edildi. İclasda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə layihə də üçüncü oxunuşda müzakirə edildi. Layihə ilə bağlı məlumatı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli verdi. Qeyd etdi ki, qanun layihəsi Azərbaycan ərazisində narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, müvafiq hüquqi normaların dəyişməsi və tələblərə uyğunlaşdırılması məqsədi ilə hazırlanmışdır.

Qanun layihəsi səsə qoyularaq təsdiq edildi.

Milli Məclis Sədri'nin birinci müavini, Müdafiə, təhlükəsizlik və korruptsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Hərbi qulluqçuların dövlət icbari şəxsi sigortası haqqında" və "Əmək pensiyalarının qanunlarında dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Layihə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrası məqsədilə hazırlanıb. Bəzi qurumlar var ki, onlar silahlı birləşmələrə aid edilmir, lakin onlarda hərbi xidmət nəzərdə tutulub. Layihə belə qurumların hərbi qulluqçularının dövlət icbari sigortası qaydasında saxlanılmasına xidmət edir.

Bu qanun layihəsi də təsdiq olundu. Deputatlar "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil-

məsi barədə" layihəyə də (üçüncü oxunuş) müsbət münasibət bildirdilər. Qanun layihəsi lisenziya və icazə verən orqanlara yeni səlahiyyətin verilməsi məqsədilə hazırlanıb.

İclasda "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medallının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihələri də üçüncü oxunuşda təsdiq edildi.

Müzakirə olunan növbəti məsələ "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun layihəsi (üçüncü oxunuş) oldu. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi üzərində ikinci oxunuşdan sonra gətirilən işlər barədə məlumat verdi.

Qanun layihəsi qəbul edildi. Komitə sədri Aqiyə Naxçıvanlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və "Kinematografiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Nəşriyyat işi haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini müzakirəyə təqdim etdi. Qanun layihələri "Uşaqların zərərli informasiyadan qorunması haqqında" 2018-ci il 30 oktyabr tarixli qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.

Qısa müzakirələrdən sonra hər iki qanun layihəsi təsdiq olundu. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" 2018-ci il 30 oktyabr tarixli qanunun icrası məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında layihə də (ikinci oxunuş) təsdiq olundu.

Övladlığa götürmə prosesi təkmilləşdirilir

İclasda Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Uşaq hüquqları haqqında" və "Validəylini itirimi və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarıldı.

Qanun layihələri övladlığa götürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə övladlığa götürməyi arzu edən şəxslərin uçuotunun təkmilləşdirilməsi, övladlığa götürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişaf prosesinə nəzarətin gücləndirilməsi, övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, övladlığa götürmə sahəsində xidmətlərin elektron qaydada aparılması və mülki hüquq pozuntusunun tənzimlənməsi məqsədləri nəzərdə tutur.

Müzakirələrdən sonra qanun layihələri qəbul edildi.

Gündəlikdə olan Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" və "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (birinci oxunuş) də qəbul edildi.

İclasda son olaraq "Ətraf mühitə təsirini qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Meşgüllük haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihələri birinci oxunuşda müzakirə edildi. Hər iki qanun layihəsinə müsbət münasibət bildirildi.

Rəsad CƏFƏRLİ, Fərman BAĞIROV (foto), "Azərbaycan"

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident! Avrasiya Universitetlərinin Həmkarlar İttifaqı Təşkilatları Assosiasiyasının XXXII qurultayının işi dövründə Azərbaycan Respublikasına səfər etmək imkanına görə səmimi təşəkkürümü bildirmək istərdim. Qurultay 2019-cu il sentyabrın 18-dən 20-dək Azərbaycanın əsas ali məktəbindən - Bakı Dövlət Universitetində keçdi.

Universitetin rektorluğu əsl Azərbaycan qonaqpərvərliyi ilə tarixi bir hadisə təşkil etdilər. Bu, qədim Azərbaycan xalqının tarixini və mədəniyyətini daha dərindən, daha geniş və daha parlaq görməyə və anlamağa imkan verdi.

Səfər müddətində biz daha yaxşı və daha tam anladıq ki, Azərbaycan Odlar Yurdu olmaqla bərabər, həm də qəbli alovlu insanların ölkəsi, zəhmətkeşlər ölkəsi, ziyalıları ölkəsi, yaradıcılıq ölkəsi, gənclik ölkəsidir! Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyev buna parlaq nümunədir. O, Çuvaşiyada olub və bizim xalqımız barədə səmimi ürək sözlərini söyləyib. Onun qərarı ilə Çeboksarıda Nizamiyə abidə ucaldılıb. Nizami bəgi bizim şübhəsizlik bəzəyinə çevrilib. Heydər Əliyevə Ümumçuvaş Milli Mükafatının verilməsi müasir dövrün bu görkəmli siyasi xadiminə çuvaş xalqının səmimi hörmətinin ifadəsi oldu.

Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyevin Çuvaşiyada olması haqqında materiallar dərc edilmiş Çuvaşiya qəzetlərinin skanlanmış səhifələrini Bakı Universitetinin şanlı məzunu haqqında xatirə kimi universitetə hədiyyə etdim. Qoy Azərbaycanın gənc nəsli millətin Liderinin böyüklüyünü daha dərindən anlasın! Qoy, Azərbaycanın gənc nəsli həyatını kəmin nümunəsi əsasında qurmağa şübhə etməsin!

Mən həm də ona görə fəxr edirik ki, Heydər Əliyev İ.N.Ulyanov adına Çuvaşiya Dövlət Universitetində rəsmi səfərdə olarkən onunla şəxsən görüşmək şərəfinə nail olmuşam. Gələn il mən çuvaş xalqının əcdadları - oqurlar (bolqarlar) və İ-V əsrlərdə Bilesuvar rayonunun ərazisində olmuş suvarlar haqqında sənədli televiziya filmi çəkəcəyəm. İstərdim ki, bu film çuvaş xalqı ilə Azərbaycan xalqı arasında, Rusiya ilə Azərbaycan arasında qədim dövrlərdən zəmanəmizə qədər dostluğun daha bir parlaq rəmzi olsun.

Heydər Əliyev Çeboksarıda olarkən "Qələbə" memorial parkında bir küknar ağacı ekib. Bu gün həmin ağac onun haqqında canlı xatirədir. Mən Azərbaycan səfərimdən sonra həmin küknar ağacının yanına gəlib deyirəm: "Salam, möhtərəm Heydər Əlirza oğlu! Oğlunuz - müdrik siyasi və dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Sizin yolunuzla - firavanlıq yolu ilə inamla irəliləyir".

Salam, gələcəyə doğru irəliləyən gözəl Azərbaycan! Səmimi hörmətlə,

Vladimir Aleksandroviç VASİLİYEV, Rusiya və Belarus İttifaqı Dövlətinin İctimai Palatasının üzvü, Çuvaşiya Xalqları Assambleyası Şurası sədrinin müavini, kulturologiya doktoru, İ.N.Ulyanov adına Çuvaşiya Dövlət Universitetinin professoru, rejissor, ssenarist, Çuvaşiya Respublikasının Əməkdar mədəniyyət işçisi, Rusiya Müsəlmanları Birliyinin "Mənavi birlik uğrunda" medalı kavaleri

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında məlumat verib.

O, həmçinin qeyd edib ki, tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib. Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirdi. O qeyd edib ki, Bakıda keçiriləcək Zirvə görüşündə dövlət və hökumət başçıların, Xarici İşlər nazirlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

Nazir müavini bildirdi ki, Zirvə görüşündə 4 yekun sənədin qəbulu da gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Evsahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənəd. İlk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.

Vətəndaşların qəbulu keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oktyabrın 22-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsindən olan vətəndaşların qəbulunu keçirib.

Astara və Lənkəran sakinlərinin iştirak etdikləri qəbulda qadınların işə qəbulu, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaradıcı problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. məsələlərə bağlı müraciətlərə baxılıb.

Hər bir vətəndaşın sualları fərdi qaydada cavablandırılıb, onların müraciətləri qeydə alınıb.

Sentyabrın 21-də "Azərsu" sədrinin birinci müavini Teyyub Cabbarov Bilesuvar şəhərində Bilesuvar, Cəllabab və Cəbrayıl rayonlarından olan vətəndaşlarla görüşüb. Oktyabrın 22-də isə sədr müavini Etibar Məmmədov Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan sakinləri qəbul edib.

Qəbullaarda Bilesuvar, Cəllabab, Cəbrayıl, Masallı və Yardımlı rayonlarından 52 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbullaarda hər bir vətəndaşın müraciəti dinlənib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzərdə götürülüb.



Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü olub



Çində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 22-də Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxe ilə görüşüb. AZƏRTAC xəbər verir ki, nazir V.Fenxe Çin ilə Azərbaycan arasında münasibətlərin böyük tarixi olduğunu, müasir dövrdə əlaqələrimizin hər iki xalqın maraqlarına uyğun inkişaf etdiyini deyib. O, ÇXR Sədri Si Cinqinin irəli sürdüyü "Bir kəmə, bir yol" təşəbbüsünün iki ölkə arasında müxtəlif sahələrdə

əməkdaşlıq üçün yeni imkanlar yaratdığını deyib. V.Fenxe Azərbaycanın bu təşəbbüsün icrasında fəallıq göstərdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin aprelde Pekində 2-ci "Bir kəmə, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakını mənəunluqla yada salıb. Çin rəsmisi iki ölkənin hərbi sahədə əməkdaşlığından danışıq hərbiçilərin qarşılıqlı səfərlərini bu işə töhfə verdiyini deyib. V.Fenxe ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini bir daha bəyan edib.

Çin Xalq Respublikasına dəvətə görə təşəkkürünü bildiren Azərbaycanın Müdafiə naziri, general-polkovnik Z.Həsənov bildirib ki, tarixən iki xalq arasında yaranmış dostluq münasibətləri ölkələrimizin və yüksək vəzifəli rəhbərlərinin və yüksək vəzifəli rəsmi şəxslərin qarşılıqlı səfərlərini son vaxtlar intensivləşdiyini, ÇXR Sədri Si Cinqinin dəvəti ilə Prezident İlham Əliyevin aprelde "Bir kəmə, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakının Azərbaycanın bu layihədə vacib ölkə olduğunu göstərdiyini deyib. Müdafiə naziri Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan davamlı dəstəyinə görə təşəkkür edib, Azərbaycanın da "Vahid Çin" siyasətini dəstəklədiyini və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıdığını deyib. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraqlı digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə hüquqi sənədin imzalanması barədə ilkin razılığa gəliblər.

Syanşan təhlükəsizlik forumunda iştirak edən Müdafiə nazirləri və rəsmi nümayəndələr Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümünə həsr edilən sərgi ilə tanış oldular. Sərgidə Çinin öten 70 ildə keçdiyi inkişaf yolunu və qazandıqı uğurları əks etdirən müxtəlif sahələrə aidi eksponatlar, fotoşəkillər, kitablar, eyni vaxtda nümayiş olunub.

Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub

Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Tədbirdə əvvəlcə məktəbin direktoru Qotay Kabaşqalın və Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibovanın çıxışları dinlənilib.

Sonra Azərbaycan Respublikası Prezidenti Kərimliyənin rəisi - Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilərə Seyidzadə çıxış edib. Prezidentin Kərimliyənin rəisi Ümümmillər Lider Heydər Əliyevin zəngin, mənalı ömrü yolumdan, yüksək insani keyfiyyətlərindən, xilaskarlıq missiyasından, Ulu Öndərlə bağlı xatirələrdən, həmçinin dövlət müstəqilliyimizin qorunması və inkişaf strategiyasının müəyyən olunması istiqamətində tarixi fəaliyyətindən danışdı.



Professor Dilərə Seyidzadə qeyd edib ki, Heydər Əliyev Azərbaycanın dərin məhəbbətə sevilir. Heydər Əliyev Azərbaycan qədr də Türkiyəyə sevgi bəsləyib. Əməli işlərə və doğma münasibətinə görə Türkiyədə Heydər Əliyevə tükənməz sevgi var. "Heydər Əliyev zəngin biliyini, böyük təcrübəsini, tükənməz əməyini Azərbaycanın dövlətçiliyinə, xalqımızın rifahına, insanların xoş hə-

yatının təmin olunmasına sərf edib" deyən Dilərə Seyidzadə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün və Ümümmillər Lider Heydər Əliyevin müdrik və siyasiyətlinə əbədiyyətə qədər əməl olunacağına əminliyini ifadə edib. Prezidentin köməkçisi "Yurdda sülh, çahanda sülh uğrunda" və "Heydər Əliyev. Təfəkkür sənədi kitablarını məktəbə hədiyyə edib. Azər-

baycan xalqının böyük oğlunun adını daşıyan təhsil ocağında çalışmağın şərəfli və məsuliyyətli iş olduğunu diqqətə çatdıran Dilərə Seyidzadə məktəbin kollektivinə uğurlar arzulayıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Sonra məktəbin şagirdlərinin Dövlət Müstəqilliyi Günü münasibətilə hazırladıkları bədii proqram nümayiş etdirilib.

Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı var



"Elm həftəsi" çərçivəsində UNEC-in Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin "Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri" mövzusunda ilk tədbiri təşkil olunub.

Rektor, professor Ədalət Muradov bildirib ki, tədbirdə UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin apardığı təhlillərin nəticələri açıqlanacaq və bu istiqamətdə müzakirələr aparılacaq. Əsas məqsəd Ermənistanın mövcud iqtisadi durumunu və gələcək iqtisadi vəziyyətini araşdırmaq və müvafiq dövlət qurumlarını və ictimaiyyəti də barədə məlumatlandırmaqdır. Ermənistan İqtisadiyyatının Azərbaycan İqtisadiyyatından müqayisə olunmuş dərəcədə zəif olduğunu bildiren Ədalət Muradov Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün dünyaya bəyan etdiyi "Qarabağ Azərbaycanıdır!" tezisinin tədqiqatlarında əsas tutulacağını diqqətə çatdırıb.

UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənistanşünaslıq bölümünün rəhbəri, professor Qafar Mehdiyev Ermənistan İqtisadiyyatı ilə bağlı araşdırmaların aparılması ideyasını alqışladığını bildirib. Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) tikintisinə diqqət çəkən məruzəçi, ölkə enerjisinin 40%-ni

təmin edən AES-in istismar müddətini başa çatdırmaq, lakin ermənilərin sünici şəkildə bu stansiyanın fəaliyyətini davam etdirməyə çalışdığını bildirdi. Q.Mehdiyev Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın digər rayonlarının işğalı nəticəsində regionda reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı beynəlxalq layihələrdən kənarında qaldığını, kredit ödəmə qabiliyyəti olmadıqı üçün iqtisadi əməkdaşlıq edə bilmədiyini bildiren professor Ermənistan İqtisadiyyatının 75%-nin Rusiyanın payına düşdüyünü deyib.

Çıxışdan sonra mövzu ilə bağlı suallar səsləndirilib. UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadənin Ermənistan xarici dövlətlər tərəfindən göstərilən maddi və sosial yardımların UDM-dəki payı, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hətəm Cabbarlının Ermənistan dövlətinin xarici borcu və ödəmə mexanizmləri, professor Şahlar Əsgərovun təhsilin və elmin iqtisadiyyatdakı rolu, UNEC-in müəllimi Nazim Cəfərovun Dağlıq Qarabağ münasibətinin Ermənistan İqtisadiyyatına təsiri və digər məsələlərə bağlı iştirakçıların sualları cavablandırılıb.

Milli Məclisin deputatı Flora Qasımovaya Ermənistan İqtisadiyyatının aparılması vacibliyindən danışdı. UNEC-in böyük elmi potensialı ilə bu istiqamətdə böyük töhfələr verəcəyini və

ictimaiyyətdə həqiqətlərin çatdırılacağını vurğulayıb.

Tədbir müzakirələrdə davam edib. Universitetin Humanitar fənlər kafedrasının müdiri, professor Vəkil Həsənov ermənilərin Azərbaycanca qarşı soyqırım və işğalçı siyasətindən danışdı. "Trend" İnformasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev Ermənistan əhalisinin orta əmək haqqının məbləğini, işsizlik faizini və Rusiyadan hər il əldə etdiyi gəlirləri, UNEC-in prorektoru, professor Sakit Yaqubov işğalçı ölkənin bezi iqtisadi göstəricilərini açıqlayıb.

Müzakirələrdən sonra təkliflər səsləndirilib.

Rektor Ədalət Muradov UNEC Ekstremizmlə Mübarizə Departamenti üçün erməni dilinin distant tədrisinə başlanılacağını, Ermənistan İqtisadiyyatında baş verənləri müzakirə etmək məqsədilə UNEC-də Debat klubunu yaradılacağını, Ermənistan İqtisadiyyatı ilə bağlı rus, ingilis və erməni dillərində məlumat bazasının formalaşdırılacağını və tədqiqatçıların həmin bazadan sərbəst istifadəsinin təmin ediləcəyini bildirdi. Rektor həmçinin Ermənistan İqtisadiyyatı ilə bağlı beynəlxalq tədbirlərdə UNEC-in Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin tədqiqatçıların təmsil olunmasının vacibliyini diqqətə çatdırıb.

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

Maksim ŞEVÇENKO: "Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə İspaniya hökumətinə qarşı bəyanatlar versin"

Avropa İttifaqı Azərbaycanda keçirilən aksiyadan narahatlıq ifadə etməkdənsə İspaniya hökumətinə qarşı bəyanatlar versin.



AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Prezidentini yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü, jurnalist Maksim Şevçenko "Komsomolskaya Pravda" radiosunun efirində söyləyib. Barselonada baş verən hadisələri şərh edən jurnalist bildirib

ki, bu hadisələr həm İspaniya, həm də bütövlükdə Avropa İttifaqı üçün təhlükə

lidir. Avropa İttifaqının bu hadisələrə fikr verməməsi təəssüf doğurur. Avropa İttifaqı İspaniya hökumətinə qarşı bəyanatlar vermək və tədbirlər görməkdənsə Azərbaycanda keçirilən aksiyadan narahatlıq ifadə edir.

M.Şevçenko xatırladı ki, Rusiya Prezidenti Vladimir Putin "Valday" forumunda separatizmə qarşı çıxaraq Rusiyanın Avropanın heç bir ölkəsinin bölünməsinə, separatizmi istəmədiyini qeyd etmişdi.

İnkişafın yeni hədəfləri

Əvvəlki 1-ci sah.

Əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə, logistik mərkəzlərin yaradılması işlərinin davamı olaraq, son illərdə 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına 313 milyon manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 milyon güzəştli kredit verilib. Bu işə, ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərir. Elə 9 ayda kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faizlik artıma nail olunması da bunun təsdiqidir.

Bu gün, həmçinin ölkənin 33 rayonunda 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində ciddi işlər görülür. Artıq ümumi dəyəri 764 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 192 milyon manat dövlətin güzəştli kredit vəsaitləri ayrılıb. Əlavə olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib.

Əlbəttə ki, bütün bunları nəzərə alaraq deyə bilərik ki, növbəti illərdə kənd təsərrüfatında daha yüksək göstəricilərin şahidi olacağıq.

Nümunəvi islahatçı ölkə

Bu ilin 9 ayında ölkə iqtisadiyyatına yatırılan 10,1 milyard manatlıq sərmayenin 6,3 milyard manatı qeyri-neft sektoruna, o cümlədən 1,2 milyard manatı qeyri-neft sənayesinə yönəldilib. Bu da əlbəttə ki, həm Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin, xüsusən də xarici və yerli investitorlara yaradılan əlverişli şəraitin uğurlarıdır desək, yanılmırıq.

Həm sosial-iqtisadi islahatlar, həm də xarici, yerli iş adamları üçün yaradılan əlverişli investisiya mühiti, sahibkarlığa başlama, həm də digər proseslərlə bağlı həyata keçirilən uğurlu layihələr beynəlxalq reyting təşkilatlarının da diqqətindən yayınmır.

Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi sırasına daxil olma-

si, rəqabətqabiliyyətli indeksində ölkəmizin öz mövqelərini yaxşılaşdırma bilməsi bunu bir daha təsdiqləyir. Bu da ondan xəbər verir ki, əslində, islahatlar makroiqtisadi sabitliyin qorunub saxlanılmasına və makroiqtisadi göstəricilərdə artım tempinin formalaşmasına və qorunub saxlanılmasına imkan yaratmaqda yanaşı, həm də beynəlxalq səviyyədəki mövqeyimizin möhkəmlənməsinə səbəb olub.

Əlbəttə ki, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Dünya İqtisadi Forumunun mütəmadi olaraq diqqət yerdirdiyi bir ölkəni digər xarici investitorlar da ciddi şəkildə izləyirlər. Bu isə Azərbaycana yeni əməkdaşlıq imkanları üçün şərait yaradır.

Bunlar Azərbaycanda aparılan iqtisadi islahatların real nəticələrini özündə əks etdirərkən yanaşı, Prezident İlham Əliyevin iqtisadi islahatlarına dünya ictimaiyyətinin böyük diqqətini cəmləndirir. Müşavirədə bu məsələyə də toxunan cənab İlham Əliyev vurğuladı ki, Azərbaycanda iqtisadi sahədə islahatların uğurla davam etməsi aparıcı beynəlxalq maliyyə qurumlarının da diqqətindən yayınmır: "Doing Business" hesabatında biz biznes mühitində görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Bütün bunlar əlbəttə ki, gələcəkdə işlərə verilən yüksək qiymətdir".

Prezidentdən ehtiyatların aşkar edilməsi ilə bağlı ciddi tapşırıq

Hər zaman olduğu kimi, dövlət başçısı iqtisadi müşavirədə də bəyan etdi ki, həyata keçirdiyi tam müstəqil siyasətə, sosial-iqtisadi islahatlarla ən böyük dəyər xalq tərəfindən verilən qiymətdir. Çünki yürüdülməsinə siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Elə bu gün səbəbdir ki, ölkə əhalisinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, aparılan siyasəti birmənalı şəkildə dəstəkləyir. Bu dəstək işə dövlət başçısına güc verir, siyasi iradəni artırır və hökumət islahatlarla daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstərir: "Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Hesab edirik ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır... Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir".

Prezident bu sahədəki uğurlarını da qaneədiçiləndirərək söyləyərək vurğuladı ki, gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün ölkəmizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflyq təmin edilməlidir: "Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları askarlayaq və həm bütçə gəlirlərimizi artıraraq, həm də bütçə xərclərimizi məqsədyönlü və şəffaf olmalıdır".

Dövlət başçısı bəyan etdi ki, xalqın rifah halının yaxşılaşdırılmasına və dövlət qüdrətinin daha da güclənməsinə xidmət edən islahatlar bundan sonra da davam edəcək. Bununla yanaşı, daha böyük uğurlar, yeni hər bir sahədə irəliləmələr üçün yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən müvafiq yanaşma tətbiq edilməlidir. Əlbəttə ki, bütün bunların tətbiqi ölkəmizdə bütün sahələrdə böyük dividendlər qazandıracaq və Prezidentin dediyi kimi, bundan sonra kənd təsərrüfatında Azərbaycan vətəndaşının rifah halının daha da yaxşılaşdırılmasının ön planında olduğu şahidlik edəcəyik.

Müşavirədə dövlət başçısı müxtəlif qurumlar qarşısında ciddi tələblər qoydu. Qarşıdakı dövr üçün mühüm və konkret vəzifələr müəyyənləşdirən Prezident iqtisadi inkişafı sürətləndirən islahatların dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsi hesabına yüksək iqtisadi artıma nail olunması, sosial-iqtisadi inkişaf proqramlarının hazırlanması və təhlilində əhatəliyin və deqiqliyin təmin olunması istiqamətlərində tapşırıqlar verdi.

Cənab İlham Əliyev bir daha diqqətə çatdırdı ki, bu gün Azərbaycanda istifadə olunan kifayət qədər ehtiyatlar var və bu ehtiyatlar aşkar edilməlidir. Hər bir sahə ən yüksək standartlara cavab verməlidir.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

XXV «BakuBuild 2019» sərgisi açılıb

Bakı Sərgi Mərkəzində XXV Azərbaycan Beynəlxalq İnşaat ("Baku-Build 2019") sərgisi açılıb. Açılış mərasimində İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 1995-ci ildə təsis olunan sərginin bu il yubileyini qeyd etdiyini deyib.

Bildirib ki, ötən müddət ərzində bu sərgilərdə 35 ölkədən 5000-dən çox şirkət öz məhsullarını və qabaqcıl texnologiyalarını nümayiş etdirib. Bu il də ənənəvi olaraq İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan İxracı və Investisiyalarının Təşviqi Fondu sərgilərə öz dəstəyini göstərib.

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin "Azərbaycanın gələcək inkişafı sənayesinin inkişafı ilə bağlıdır" strateji xəttinə uyğun olaraq ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə yeni sənaye müəssisəsi yaradılıb, respublikanın rəqabətqabiliyyətli ixrac potensialı genişləndirilib və sənaye sahələrində məşğulluq təmin olunub. Həmçinin Azərbaycanda sahibkarlığın dəstəklənməsi və təşviq edilməsi, biznes və investisiya mühitinin daim yaxşılaşdırılması istiqamətində



görülən tədbirlər, eyni zamanda qeyri-neft sektorunun inkişafına da öz töhfəsini verir: "2016-cı ildən başlayaraq Azərbaycan investisiya təşviqinin dəstəklənməsi ilə bağlı mexanizmlər tətbiq olunub, 17 şirkət tikinti materiallarının istehsalı üzrə investisiya təşviqi sənədi alıb. Bu layihə çərçivəsində 170 milyon manat həcmində investisiyaların yatırılması nəzərdə tutulur, 2 minədək yeni iş yerlərinin açılması planlaşdırılır". Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, təmsil etdi-

yi qurum iqtisadiyyatın digər sektorlarında olduğu kimi, inşaat sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin də məhsul və xidmətlərinin daha geniş auditoriyaya təqdim edilməsi, satış imkanlarının genişləndirilməsi və yeni biznes əlaqələri qurması üçün müxtəlif tədbirlərdə və sərgilərdə iştirakına dəstək göstərir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, Azərbaycanda keçirilən sərgilər arasında xüsusən yer tutan "BakuBuild" ildən-ildə öz sıralarına yeni

şirkətləri cəlb etməklə böyük uğurlara imza atır.

Komitə rəsmisi qeyd edib ki, dövlət başçısının son illər şəhərsalma və tikinti sahəsində imzaladığı sənədlər bu sektorun inkişafına xüsusi diqqətə bariz nümunədir. Bu baxımdan tikinti sektorunun inkişafı etdiyi bir zamanda beynəlxalq sərgilərin Azərbaycanda keçirilməsi ölkəmizdə digər sahələrdə olduğu kimi, tikinti sahəsinin də müasir dövrün tələblərinə uyğun olaraq inkişafının mühüm göstəricisidir.

"BakuBuild 2019" sərgisi oktyabrın 25-dək davam edəcək.



Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib



Oktyabrın 22-də Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasını bitirmiş, sırası və kiçik rəis həyətli vəzifələrində xidmət edən əməkdaşların paytaxtı polis orqanlarında vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr edilmiş tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın şəffaflığı, aşkarlığı və ədalət prinsipləri əsasında gerçəkləşdirilən xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu deyib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, döv-

lətçilliyə sadıq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb. O deyib ki, ümumilikdə kadrların hazırlığı sənətinin artırılması, onların peşəkariyyətinə, xidməti borca sədəqəyə görə vəzifədə irəliləmələri, gənc əməkdaşlara lazımı diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.

Baş Kadr İdarəsinin rəisi, polis generalı-mayoru Rafiq Abbasov nazirliyə 45 əməkdaşın dövlət təhsilini bildirib və

namizədlərin siyahısını elan edib. Daha sonra iddiaçılar orta rəis həyətində aid müxtəlif vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün əməkdaşlar Daxili İşlər nazirinin müvafiq əmriləri ilə "polis leytenantı" xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin olunurlar.

Tədbirə yekun vuran Daxili İşlər naziri gənc zabitləri təbrik edərək onlara tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətlə mübarizə, ölkəmizdə sabitliyin təmini, insan və vətəndaş hüquq və ədalətlərinin nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzünə böyük və məsul



vəzifələr qoyur. O, vətəndaşlara xidmətin şəfəfli bir vəzifə olduğunu, ölkə Prezidentinin rəhbərliyi altında hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyətin həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında, dövlət başçısının qeyd etdiyi kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunan uğurların hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Vilayət Eyvazov gənc zabitlərə cətin və şəfəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim birlik və təcrübələrini artırmaqlarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya

texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Nazir əmin olduğunu bildirib ki, onlar bu istiqamətdə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədəqətə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruladacaqlar.

Gənc zabitlər adından çıxış edən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı Haldun Müradlı gənclərə göstərilən xüsusi diqqətə və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib, göstərilən yüksək etimadı öz fəaliyyətləri ilə doğruladacaqlarına söz verib.

Diplomatik zərbə



əla bir mötəbər yerdə verdi ki, bütün dünya eşitdi. Azərbaycan Prezidentinin bu bəyanatı işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün daha uzaqda olmadığını həm də bir mesaj idi. Onu da deyim ki, torpaqlarımızın bütövlüklü uğrunda gedən müharibədə mən də iştirak etmişəm. 1993-cü ildə Tovuzun Əsrək, Əlibəyli, Koxanəbi və s. kəndlərinə hücumları zamanı ermənilərin qarşısını almaq üçün silaha sarılmışam. Şiddətli gədən döyüşlərdə başımdan

ağır güllə yarası almışam. Belə ki, müharibənin nə olduğunu yaxşı başa düşürəm. Odur ki, Prezident İlham Əliyevin bu münafiqsən sülh yolu ilə həll olunması üçün həyata keçirdiyi tədbirləri mən də dəstəkləyirəm. Ancaq lazımı gəlsə, Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə yenidən döyüşlərdə iştirak etməyə hazırım. Onu da deyim ki, hazırda rəhbərlik etdiyim ictimai birlikdə 1000 nəfərlik Qarabağ müharibəsi veteranı qeydiyyatdadır. Onların hər biri bu gün də müharibəyə gətməyə hazırdır. Düşməni bilməlidir ki, Azərbaycan oğulları bir qarış torpağı da işğal altında qalmağa qoymayacaqlar.

Əli ƏLİYEV,
Qarabağ Müharibəsi Əliləri, Veteranları və Şahid Ailələri İctimai Birliyinin Tovuz filialının sədri

Prezident İlham Əliyevin mövqeyi xalqımızın iradəsini ifadə edir

Azərbaycanın Prezidenti cənab İlham Əliyev xarici ölkələrə səfərlərində, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində yüksək tribunalardan müqəddəs torpaqlarımızı işğal etmiş ermənilərə və onların havadarlarına qarşı həmişə qətiyyətli mövqe tutub, cəsarətli, tutarlı cavablar verib. Dövlət başçısının oktyabrın 3-də Rusiyanın Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun



da sərgilədiyi mövqeyi qətiyyətlə davam etdirmişdir. Dövlət başçısı qeyd etdi ki, Ermənistanın faşist cəlladlarının xatirəsini əbədiləşdirmək cəhdləri yolverilməzdir. Ermənistan faşistlərdən xidmət edən Qaregin Njdeyevə abidə qoymaqla, adına küçə verməklə faşizm ideyalarının dirçəldilməsinə rəvac verir. Beynəlxalq birlik, dünya ölkələri buna qarşı ciddi ölçü götürməlidirlər.

Dövlət başçısı faşist Qaregin Njdeyevə abidə ucaldan Ermənistanın terrorçu, işğalçı dövlət olduğunu vurğuladı. Belə ki, Ermənistan sülh istəmir, ölkəmiz işə sülh tərəfdarıdır. Əgər sülh yolu ilə mümkün olmasa, torpaqlarımızı hərbi yolla təcavüzdən azad edəcəyik.

Odur ki, xalqımız dövlət başçısının ermənilərə verdiyi layiqli cavabları alqışlayır və ürəkdan bəyənir. Son günlər ermənilər Şuşada məşhur Yuxarı Gövhər Ağə məscidini qaya "təmir" etdiklərini deyirlər. Əksinə, bu təcavüzkar rejim Azərbaycanın dünya əhəmiyyətli Yuxarı Gövhər Ağə məscidini təmir yox, digər minlərlə tarixi dini abidələrimiz kimi, bəzədib bərziyəyə - özlərinə sərf edən istiqamətə salaraq, məscidin fasadınıqda çoxsaylı daş kitabələri, yazılı abidə nümunələrini silmiş, onun minarələrində hörgüdə işlənmiş "Allah" sözlərini məhv etmişdir. Erməni faşistləri məşhur xəttat və rəssam M.Nəvvab Qarabağının məscidində içərişində cəhdli şəkildə, onun içərişindəki Quran ayələrini və həyatindəki mədrəsə binasını, Qarabağ xanlığının zadəgan nəslinə mənsub insanların, tanınmış alim və dindarların yuduğu məscid qəbiristanlığını və Gövhər Ağanın vəqf mülkünü aid olan digər yazılı abidələri də vəhşicəsinə dağıtmış, vandalizmə məruz qoymuşdur.

Bu məsələni də dünya ictimaiyyəti və nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdıraraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Ermənistan çalır ki, müsəlman ölkələri ilə six əməkdaşlıq qursun. Ancaq dünyəvi müsəlmanlar üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz".

Bakıda Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ məsələsinin həllində ölkəmizin ardıcıl mövqeyini bir daha açıb göstərdi, Ermənistan rəhbərliyinin təcavüzkar siyasətinə qarşı dövlətimizin götürdüyü xəttin bundan sonra da uğurla davam etdiriləcəyini əminliklə bəyan etdi.

Okimzədə xalqın vətənpərvərlik əhvalı-ruhiyyəsi, torpaqlarımızı işğalçılardan azad etmək istəyi getdikcə güclənir. 2016-cı ilin Aprel döyüşləri bunu sübut etdi. Həmin döyüşlərdə Azərbaycan Ordusu tərəfindən düşmən əsarətində olan minlərlə hektar ərazi, strateji yüksəkliklər azad olundu. Erməni silahlı qüvvələri aldığı əzər zərbələrdən hələ də özüne gələ bilmir. Bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın torpaqlarımızı tezliklə geri qaytarmaq əzmini bir daha nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyevin Rusiya Prezidenti V.Putinlə görüşü, "Valday" klubunun iclasında iştirakı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyimizin dünya liderlərinə və aparıcı siyasi ekspertlərə çatdırılması üçün əlverişli məkan oldu. Əgər Nikol Paşinyan öz sərəmsə bəyanatını Xankəndidə separatçıların, quldurların qarşısında səsləndirməyidse, dövlətimizin başçısı onun cavabını dünya liderləri və siyasətçilərinin gözləri qarşısında verdi.

Prezident İlham Əliyev öz tarixi çıxışında həm də torpaqlarımızın 20 faizindən çoxunun ermənilər tərəfindən işğal olunmasına, Ermənistanın işğalçı siyasətinin bu gün də davam etməsinə, onun beynəlxalq hüquq normalarına hörmətsizliyinə, günahsız insanların həlak olmasına, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin bugünkü kimi yerinə yetirilməsinə və bu zaman ikili standartların tətbiqinə ciddi etirazını bildirmişdir.

Möhtərəm Prezident Aşqabadda keçirilən MDB Dövlət Başçılar Şurasının Zirvə Görüşündə, "Valday" Beynəlxalq Diskussiya Klubunun

Əlizadə NƏCƏFOV,
Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru

Ermənistanın yeni hakimiyyəti ölkəni uçuruma aparır

Azərbaycan Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində, ədalətli həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan etmiş, Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi noticəsinə bu problem hələ də həll edilməmiş qalır.

ermənilərin inkişafı üçün hər cür şərait yaradır. Prezident İlham Əliyevin gənclərə, onları təhsil almalarına göstərdiyi diqqət və qayğını daim hiss edirik. Ele götürək bu il. 2019-cu tədris ilindən təhsil müəssisələrinə əlavə təqəddir yerlərinin ayrılması, tələbə təqəddirinin, tələbə qəbulunda dövlət yerlərinin 66 faiz artırılması və sosialəynümlü onlarla sərəncamlar tələbələr və gənclər tərəfindən böyük sevincle qarşılanmışdır. Tələbə yoldaşlarımız bu addımları yüksək qiymətləndirir, Prezidentin siyasətini dəstəkləyir, ona arxalanır. Eyni zamanda hər birimiz ölkəmizin ərazi bütövlüyünü təmin etməyə hazırıq.

Mətbuatdan, telekanallardan xəbər tuturuq ki, ermənistandlı gənclər fürsət tapan kimi ölkəni birdəfəlik terk edib gedirlər. Bizdə işə əksi-

Paşinyanın "Qarabağ Ermənistanıdır və nöqtə" sərəsmələsinə tutarlı cavab oldu. Oktyabrın 10-da Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Türkmənistanın paytaxtı Aşqabad şəhərində də çıxış etdi. MDB Dövlət Başçılarının Zirvə Görüşündə nazir cənab Paşinyanın, xüsusilə də Qaregin Njdenin Ermənistanın paytaxtı Yerevanda heykəlinin qoyulmasına diqqət çəkərək bu ölkənin faşist xislətini açıb göstərdi.

Ziya ƏLİNUR,
Lənkəran Dövlət Universitetinin IV kurs tələbəsi

Distant təhsil elmi-texnoloji və sosial inkişafın tərkib hissəsidir

Ölkənin elmi-texnoloji inkişafı fonunda əhalinin geniş kütlələrinin məsafədən informasiya mübadiləsi vasitələri ilə onlayn təhsil xidmətləri ilə təmin olunması günün vacib məsələləri sırasına çıxmışdır. İnsan əməyinin yaradıcı xarakteri gücləndikcə onun təbii üçün məkən sədləri aradan qalxır. Hər bir mütəxəssis planetin bütün nöqtələrindəki informasiyadan xəbər tuta bildiyi kimi, öz əməyinin noticəsini də informasiya kimi planetin istənilən nöqtəsinə çıxara bilər.

Elmi-texnoloji və sosial inkişafın tərkib hissəsi kimi təqdim edilən distant təhsil fəsiləsiz təhsil sisteminin bir forması olaraq insanın təhsil və informasiya almaq hüququnun reallaşdırılmasına, öz peşə fəaliyyətindən ayrılmadan əsas və ya əlavə təhsil ala bilməsinə xidmət edir. Ənənəvi təhsil formalarının fərqli olaraq, distant təhsildə təhsilənlər biliyə doğru deyil, bilik təhsilənlərə doğru istiqamətləndirilir.

Texnoloji cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə distant təhsil milli prioritet elan edilmişdir. ABŞ-da çoxsaylı distant təhsil xidmətləri fəaliyyət göstərir. Avropa İttifaqında distant təhsil sisteminin fəaliyyəti müvafiq qanunvericiliklə tənzimlənir və dövlət fondları tərəfindən maliyyələşdirilir. Distant təhsil proqramlarına malik universitetlər Distant Təhsil Universitetlərinin Avropa Assosiasiyasının (European Association of Distance Teaching Universities) tərkibinə daxildir. Fransa, Almaniya, İspaniya, İtaliya kimi dövlətlər özlərini onlayn platformalarına malikdirlər.

Rusiya da da son illər distant təhsil sisteminin yaradılması istiqamətində fəallıq müşahidə olunur. Məsələn, Beynəlxalq Təhsil Assosiasiyası və Distant Təhsil Sisteminin İnformasiya-Analitik Təminat Mərkəzi yaradılmışdır. Krasnoyarsk, Tomsk və Novosibirsk universitetlərinin bazasında distant təhsil universitetləri fəaliyyət göstərir.

Azərbaycanın "Təhsil haqqında" qanununda distant təhsil forması nəzərdə tutulsa da, bugünkü qədar onun hüquqi normativ bazası formalaşmamışdır. Bizim universitetlərdə distant təhsilin ayrı-ayrı elementləri pilot layihələr olaraq TEMPUS, Erasmus plus proqramları çərçivəsində onlayn təhsil xidmətləri kimi təbiiqini tapmışdır. Bu baxımdan AZTU-nun regional koordinasiya ilə son illər icra edilmiş Avropa layihələri, xüsusilə "Rusiya Federasiyası, Çin və Azərbaycan arasında binaların enerji səmərəliliyi və ekolojiyyəti üzrə distant və açıq təhsil formatında peşə bakalavri" "Erasmus+LEPƏ №561732-EPX-1-FR-EPK-2-CBHE-JP layihəsi çox xarakterikdir. Layihənin beynəlxalq pilot qrupuna distant təhsil platformasına malik aparıcı Avropa universitetləri - Fransanın CNAM və Grenoble Akademiyası, İtaliyanın UNINETTUNO-TELEMATIKA, Almaniyanın Leypsiq Texniki Universiteti və digər universitetlər daxildir. Layihədə distant təhsil üzrə Avropa eksperti kimi İtaliyanın UNINETTUNO-TELEMATIKA Universiteti çıxış edir. Bu universitet distant təhsil üzrə ixtisaslaşmış dünya şəbəkəsinə və özünün satelitinə malikdir. Layihə çərçivəsində aparılmış qarşılıqlı əməkdaşlıq AZTU-nun e-universitet sisteminə distant təhsil platformasının yaradılması üçün çox səmərəli imkanlar açmışdır.

Ölkəmizdə əlavə təhsil xidmətləri bazarı fəaliyyət göstərir. Elm və texnologiyaların ən son nailiyyətləri üzrə iş yerini itirmədən ödənişli əsaslarla təkmilləşmə, ixtisaslandırma, ikinci ixtisas-

alma, fəsiləsiz təhsil, ömür boyu təhsil, yaşlıların təhsili kimi onlayn təhsil xidmətlərinə böyük ehtiyac yaranmışdır. Bu bazarda xarici ölkələrin universitetlərinin aktiv intervensiyası və güclü rəqabət hiss olunur. Yerli universitetlərin hər bir bakalavr, magistrant, doktorant, mühəndis-texniki işçi uğrunda mübarizə aparması lazım gəlir.

Distant təhsilin hansı dildə aparılması bu gün ən mübahisəli məsələlərdən biridir. Mühazirələrin ingiliss dilində aparılması beynəlxalq tələbə kontingenti üçün daha əlverişli sayılır. Bu baxımdan magistraturada oxuyan tələbə daha dərin biliklər almaq istəyirsə, o, əlbəttə ki, beynəlxalq elmi ünsiyət dili olan ingiliss dilinə üstünlük verəcəkdir, çünki bu halda 24 milyon istifadəçisi, 2000-dən artıq kursu, 160 ixtisaslaşmanı və 149 təhsil müəssisəsini təmsil edən Courseera-da MIT (SSA) professorunun müvafiq mövzu üzrə mühazirəsini dinləmək imkanına malik olacaqdır. Bununla belə, hər bir ölkə öz dili və mədəni irsi ilə fəxr edir, tədris öz dilində aparılmasında maraqlıdır.

Distant təhsil platformasında təhsil mühiti (LMS - Learning Management System) video və audio mühazirələrdən, elektron dərsliklərdən, interaktiv testlərdən, forumdan, tələbə-tədris materialları-müəllim arasında qarşılıqlı fəaliyyəti təmin edən texnologiyalardan bəhrələnilir. Adətən bu mühit özündə dörd təhsil məkanını birləşdirir: videoteqa, mediataqa, virtual laboratoriya və onlayn repetitorluq.

Videotekada rəqəmsal video dərslik, elektron təqdimatlar və elektron təhsil kontentlərinin informasiya daşıyıcıları saxlanılır. Rəqəmsal videodərsliklərdən istifadə etməklə klassik təhsil ənənələrinə uyğun olaraq simvolik-rekonstruktiv təlim prosesi təmin edilir. Videotekadən istifadə üçün rəqəmsal prosesinin səmərəliliyini yüksəldir, təlim üsullarını fərdiləşdirməklə müasir təhsil texnologiyaları ilə zənginləşdirir və gücləndirir. Hiperistadlar videodərslərin məzmununu elektron kitabxanada olan didaktik materiallarla - elektron dərsliklər, məqalələr, multimedia materialları, bibliografiyalar, saytoqrafiyalar, interaktiv çalışmalar və virtual laboratoriyalarla əlaqələndirir. İnteraktiv dərsliklər vasitəsilə materialların kontekstual dərindənəşməsi, praktiki təbiiq vasitələrindən istifadə etməklə işə nəzəri biliklərin daha səmərəli mənimsənilməsi təmin edilir.

Medioteqa videostudiyası, səsəzma studiyası, kompüter təqdimatlarının yaradılması və baxışı üçün vacib olan texniki vasitələr - kompüter, videokamera, proyektor və s. ilə təchiz edilmiş qurumdur. Burada elektron təhsil kontentlərinin hazırlanması üçün vacib olan multiağentli texnologiyalar və onlardan istifadə metodikaları saxlanılır. Virtual kitabxana intellektual bibliografik sistem tərkib hissəsi olaraq mövcud videodərslərlə bağlı tədris materiallarına - filmlər, şəkil və eskizlər, diaqramlar, animasiyalar və veb-saytlara keçid linklərini bibliografik arayışlar

şəkildə arxivləşdirir və müvafiq navigasiya vasitələri ilə təmin edir. Tədris filminin məzmununa tədris proqramının bir və ya bir neçə mövzusu daxil olur. Filmin interaktiv xüsusiyyətləri video təqdimat üçün seçilmiş bir və ya bir neçə sual və yaradıcı tapşırıqı, axartılar mövzuya və ya bölməyə keçid linkini, məşğələdən əvvəl, məşğələ vaxtı və məşğələdən sonra yerinə yetirilməli olan tapşırıqları əhatə edir. Tədris filmlərindən istifadə təcrübəsi göstərir ki, audiovizual tədris vasitələrinin köməyi ilə tələbə zaman vaxidi ərzində ənənəvi üsullardan daha çox informasiya mənimsəmək imkanına malik olur. Filmdən istifadə təhsilənlərdə motivasiya və öyrənilən fənnin iciməli mahiyyətini dərkətmə xüsusiyyətlərini formalaşdırır. Tədris filmlərinin yuxarıda sadəlanmış üstünlükləri ilə bərabər bir sıra çatışmazlıqları da var. Məsələn, filmlə baxarkən tələbənin passivliyi, bezi informasiyaların onun səviyyəsinə uyğun gəlməməsi, interaktiv fəaliyyət olmaması və s.

Virtual laboratoriya real laboratoriya qurğusu ilə təmasdan imkanı bərabər və yaxud, ümumiyyətlə, qurğusuz təcrübə aparmaya imkan verən proqram-aparat kompleksidir. Tələbə virtual laboratoriyada "bilik əldə etməklə öyrənmə" prinsipinə əsaslanaraq əldə etdiyi biliyi praktikada tətbiq edə bilər: tyutor qarşısı çıxan anlaşılmazlıqları izah edir, yaxud interaktiv dərs və ya forum vasitəsilə məsləhətlər verir. Tələbə interaktiv dərsdə verilmiş çalışmanı həll edir və qarşısına çıxan çətinliklər, çalışmanın həll üsulları, alqoritmləri və mümkün səhvlər barəsində öz rəyini bildirir. İnteraktiv çalışmaları köməyi ilə simvolik-konstruktiv və qavranış-inkişaf üsulları tələbəni yaradıcı düşünməyə, eyni məsələyə müxtəlif prizmalardan baxmağa və arqumentləşdirilmiş axtarış aparmaya sövq edir.

Distant təhsilin internetdəki didaktik elementlərindən biri də Didaktik Kiber Məkan (DKM) anlayışdır. DKM distant təhsil universitetinin internetdəki təlim məkanıdır. Onun vasitəsilə təlim prosesinin hər bir iştirakçısının, yeni tələbə, müəllim və tyutorun fərdi məkanları və didaktik materialları əlaqələndirilir. Bu halda istifadəçilərin hər üç kateqoriyası tədris prosesində eyni materialdan istifadə edə bilərlər. Müəllim və tyutor təhsil kursu boyunca didaktik materialları yeniləşdirir və ya dəyişdirir bilər.

Onlayn repetitorluq mövcud kommunikasiya vasitələrinin köməyi ilə tələbələrə tyutor-müəllimin dəstəyi ilə öz biliklərini daha da dərinləşdirmək, qarşılıqlı informasiya mübadiləsi aparmaq, əldə etdikləri bilikləri geniş tələbə auditoriyasına yaymaq və biliyini yayılması üçün qarşılıqlı əməkdaşlıq mühiti formalaşdırmaq imkanları verir. Kommunikasiya imkanları tələbələrə bir-biri ilə və müəllim-tyutorlarla informasiya mübadiləsi aparmaq üçün şərait yaradır. Müəllim və tələbələr əlavə olaraq (Second Life) forumdan, interaktiv dərsliklərdən və 3D virtual dərsliklərdən istifadə edə bilərlər. Forum asinxron ünsiyət vasitəsidir və tələbələr vaxt və məkən baxımından tamamilə müstəqil informasiya mübadiləsi aparmaq imkanı verir. Forumu tyutor tərəfindən nəzarət edilir. O, mövzuya aid olmayan ismarıcları bloklamaq, rədd etmək və yeni qəbul olunanları dəstəkləmək sə-

Həsən HÜSEYNOV,
Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor, Əməkdar elm xadimi



TANAP indiyədək Türkiyəyə 2,7 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib

Əvvəlki 1-ci səh.

TANAP bu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazını Avropaya ötürmək üçün də hazır vəziyyətə gətirilib.

Kəmərin səhmlərinin 51 faizi "Cənub qaz dəhlizi" QSC-yə, 7 faizi STEAS-a, 30 faizi "Botas" a, 12 faizi BP şirkətinə məxsusdur.

S.Düzyolun verdiyi məlumata görə, səhmdarlar bu kəmərin işlənilməsindən illik 1,45 milyard dollar həcmində gəlir əldə edəcəklər. Bu gəlirin 58 faizi Azərbaycanın payına düşəcək. TANAP-ın baş direktoru həmçinin bildirdi ki, ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 45 faiz qənaətə nail olunub. Layihəyə 6,5 milyard dollar sərmayə yatırılıb.

Xatırladaq ki, TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalayıblar. Layihənin həyata keçirilməsi üçün verilən start uğurla gerçəkləşdirilən mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik işləri ilə davam etdirilib. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda kəmərin təmələqoyma mərasimi keçirilib. Mərasimə Azərbaycanın, Türkiyənin və Gürcüstanın prezidentləri iştirak ediblər.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı "Cənub qaz dəhlizi"nin onurğa sütünü adlandırır və onun vaxtında istifadəyə verilməsinin vacib olduğunu vurğulayıb.

Belə ki, TANAP "Cənub qaz dəhlizi"ni yaradan üç kəmərin ən böyüyüdür. TANAP Türkiyənin 20 vilayətindən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüştəne, Ərzincan vilayətlərindən keçir. Türkiyə-Yunanistan sərhədindəki Kipri məntəqəsində dəhlizin gələn il istifadəyə verilməsi hissəsinə - TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlandıqı üçün TANAP-ı "Cənub qaz dəhlizi"nin "birləşdirici halqası" da adlandırılır.

Bu il Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində



TANAP daha bir mükafata layiq görülüb

Prezident İlham Əliyev demişdir: "2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi "Cənub qaz dəhlizi"nin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, "Cənub qaz dəhlizi" dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşmış, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını dünya bazarlarına daha böyük həcmde ixrac etməyə başlamışdır".

Flora SADIQLI, "Azərbaycan"

TANAP boru kəməri layihəsi daha bir mükafata layiq görülüb. Belə ki, ABS-da təsis edilən Beynəlxalq Biznes Mükafatı (The Stevie Awards) üzrə "Avropada ilin korporativ sosial məsuliyyət proqramı" nominasiyasında TANAP qalib seçilib.

Mükafat Vyanada keçirilən mərasimə TANAP-ın baş direktoru Saltuk Düzyola təqdim olunub.

Xatırladaq ki, Cənub qaz dəhlizinin əsas segmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya neql edilməsinə üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəher şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin neqli isə planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. Türkiyə bu vaxtdək TANAP-la 2,7 milyard kubmetr Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürüclülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcm 31 milyard kubmetrə artırılmasına nəzərdə tutulur.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtdək TANAP-a təqribən 6 milyard dollar xərclənib. TANAP-ın səhmdarları layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

Bakıda köhnə dam örtükləri yenilənir

Azərbaycan Prezidentinin sərəncamı ilə paytaxt Bakıda 380 ədəd çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılıb.

İlk növbədə dam örtüyü təmir ediləcək 380 binanın siyahıları, görülməli işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podratçılar müəyyənləşdirilib.

Prezidentin sərəncamının icrası ilə bağlı artıq paytaxtın əksər rayonlarında işlərə başlanılıb. Binaların köhnə dam örtükləri sökülərək, sıradan çıxmış, çürümüş hissələri dəyişdirilib, damda suyun axıdılması üçün maillik qururlar, yeni örtük qatı çəkilir. Damlarda navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təhlükəsizdir.

Podratçı təşkilatlar tərəfindən görülən işlərin aparılmasına, onların keyfiyyətinə, icra müddətinə Bakı Şə-



her İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmazlıqların dərhal aradan qaldırılmasını təmin edir.

Sərəncamın icrası ilə bağlı paytaxtın Nizami və Suxaxanı rayonlarında da dam örtüklərinin təmiri ilə bağlı işlərə başlanılıb. Dam örtüklərində aparılan təmir işlərinin yekunu binanın sakinlərinin

də daxil edildiyi komissiya tərəfindən qəbul edilir. Podratçılara bildirilib ki, işin nəticəsi qaneədi və keyfiyyətli olmasa, həmin dam örtüyü onlar tərəfindən yenidən təmir ediləcəkdir.

380 binanın dam örtüyü ilə bağlı işlər tam başa çatana kimi icra strukturları tərəfindən nəzarət aparılacaq, başa çatmış hər bir dam örtüyü müvafiq komissiya tərəfindən qəbul ediləcək, podratçıya ödənişlər iş qəbul edildikdən sonra həyata keçiriləcəkdir.

Elçin CƏFƏROV, "Azərbaycan"

"Qafqaz regionu beynəlxalq təhdidlər şəraitində iqtisadiyyatın inkişafı baxımından ən fəal regionlardan biridir"

"Proteksionizm riski, ticarət müharibələri, Brexit ilə bağlı ehtimal edilən sort sənari, Yaxın Şərqdə mövcud problemlər kimi yeni beynəlxalq təhdidlər şəraitində iqtisadiyyatın inkişafı baxımından ən fəal regionlardan biri Qafqaz regionudur".

Nyu York Universiteti yanında Leonard Stern Biznes Məktəbinin iqtisadiyyat üzrə professoru Nuriel Rubini bu fikirləri Tbilisidə Gürcüstan hökuməti, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilmiş İpək Yolu Forumunun ("Silk Road Forum-2019") rəsmi açılış mərasimində söyləyib. Onun sözlərinə görə, həzrad kapitalın integrasiyası, neqliyyat və enerji layihələrinin birgə reallaşdırılması dünya iqtisadiyyatının inkişafında böyük rol oynayır və bu mənada Gürcüstan bir sıra ölkələrlə, o cümlədən qonşu dövlətlərlə əməkdaşlığın yaxşı nümunəsidir.

Qeyd edək ki, forumda Azərbaycanı Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rəuf Vəliyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər təmsil ediblər.

Forumun ilk günündə ticarət, sənə intellekt, neqliyyat və enerji ilə bağlı məsələlərin geniş spektri ayrı-ayrı qruplarda müzakirə olunacaq, tədbirin ikinci günü isə Gürcüstanda özəl sektorun vəziyyəti və investisiya imkanları mövzusunda hesr ediləcək.

Forum çərçivəsində aktual məsələlər üzrə müxtəlif paralel tədbirlər də keçiriləcək.

Beynəlxalq forumda nümayiş etdirilən filmə Azərbaycanın iqtisadi potensialından bəhs olunub

Tbilisidə keçirilən "Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forumu" çərçivəsində böyük İpək yolu ilə bağlı sonadki film nümayiş etdirilib.

Filmə Azərbaycanın iqtisadi potensialından, həyata keçirilən islahatlardan, eləcə də regionda reallaşdırılan irimiqyaslı layihələrdəki rolundan geniş bəhs olunur.

Filmə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP təbii qaz layihələri, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi barədə geniş məlumat verilib. Böyük İpək yolunun inkişafında BTQ-nin mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.

Azərbaycan ilə Meksika gömrük məsələlərinə dair saziş imzalayacaq

"Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş" imzalanacaq.

Bu barədə Meksikanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores məlumat verib: "Yaxın zamanlarda imzalanması nəzərdə tutulan "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş" əlaqələrin daha da möhkəmlənməsinə, ticarət dövryyəsinin artmasına şərait yaradacaq" deyə o bildirib.

Güzaştli şərtlərlə səyyar gübrə satışı davam edir



Ötən aydan "Aqrolizinq" ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzaştli şərtlərlə səyyar satışına başlanılıb.

İndiyədək 45 rayon üzrə 312 kənd daxil olmaqla səyyar gübrə satışından 3367 vətəndaş yararlanıb. Səyyar gübrə satışı bütün regionlar əhatə olunmaqla mövsümün sonuna kimi davam etdiriləcək.

Güzaştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzaştli şərtlərlə yararlanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminaları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müraciət etməsinə ehtiyac yaranmır.

Xəbərlər hazırlanarkən AZƏRTAC-ın informasiyalarından istifadə edilmişdir

Pambıqçılar yeni uğurlara imza atırlar



Əvvəlki 1-ci səh.

Rayon icra hakimiyyətinin yığıma nəzarət edən qərarğa da yaradılmış, "qaynar xətt" fəaliyyətə başlamışdır. Həyata keçirilən bütün bu işlər özünü göstərir. Ağ örpəyə bürünmüş sahələrdə qizğın iş gedir.

Oyrendik ki, bu il rayonda 3 min 102,2 hektar sahədə pambıq ekilib. Oktyabrın 10-dək 4 min 500 hektardan məhsul yığılaraq təhvil verilib. Rayonda 3 pambıq qəbulu məntəqəsi - "MKT İK" MMC, "Azərpambıq" MMC və "Goran COTTON" MMC fəaliyyət göstərir. "MTK İK" MMC 602,2 hektardan çox sahənin pambığını toplayıb. Orta hesabla hər hektardan 22 sentner pambıq götürülüb. "Azərpambıq" MMC də yığımi müntəşkil davam etdirir. Oktyabrın 10-dək məntəqəyə 1647,60 ton pambıq təhvil verilib. "Azərpambıq" MMC-nin direktor müavini Anar Məmmədov dedi ki, bu il hər hektardan orta hesabla 22 sentner məhsul yığılır. Elə kəndlər var ki, orada məhsuldarlıq bundan da çox olub. Məsələn, Qırıxlı kəndində hər hektardan 25, Xanqərvənd kəndində 30 sentnerə çatıb.

şəkərdir. Qəbul olunmuş pambığın yüksək keyfiyyətlə emal olunmasına diqqətlə yanaşırlar. Kipə vurulmuş pambıq əsasən xarici ölkələrə göndərilir.

Rayonun demək olar bütün kəndlərində pambıq ekilib. Qızıllıçılı, Xanqərvənd, Borsunlu, Qırıxlı, Yeni yol kəndlərində, Goranboy şəhəri ətrafında bol məhsul yetişdirilib. Pambığın 510 tonu əl ilə, 4 min tonu kombaynla yığılıb. Hazırda 3 şir-

Dövlət başçısının pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, rayon sakinləri arasında bu sahəyə olan maraq ildən-ilə artır. Məsələn, Aşağı Ballıqaya kəndinin sakini Əli Piriyyəv bu il 30 hektarda, Qaradağlı kəndində Umud Hüseynov 16 hektarda, Qarasüleymanlı kəndinin sakini Arifə Tapdıqova 30 hektarda, Qızıllıçılı kənd sakini Sahib Xəlilov 15 hektarda pambıq ekib. Xanqərvənd kəndinin sakini Məhərriz Seyidov isə bu il rekord göstəriciyə nail olub. O, 2 hektar pambıq sahəsinin hər hektarından 30 sentner məhsul toplayıb.

Ümumiyyətlə, rayonda təcrübəli pambıqçılar çoxdur. Onlardan biri də Yaşar Məmmədovdur. Vaxtilə pambıqçılıq briqadiri işləyən 80 yaşlı bu el ağsaqqalı indi də gənclərə məsləhətlər verir.

Bir sözlə, Goranboy pambıqçıları hər il səhər tezdən tarlalara çıxır, yetişdiriciləri pambığı itkiz işığamaq üçün ellerindən gələni əsirgəmir.

Sabir ƏLİYEV, "Azərbaycan"

Mütəxəssislər köməyə gəlir

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, eləcə də Azərbaycan Aqronomlar İttifaqının təşəbbüsü ilə Salyanın Qarabəli kəndində "İstixana təsərrüfatlarında bitki mühafizə tədbirləri və elmi təminat" mövzusunda təlim və sahə nümayiş keçirilib.

Tədbirdə çıxış edənlər sağlam toxum materialından istifadə və bitki mühafizə tədbirlərinin əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, Salyanın ən böyük kəndlərindən olan Qarabəli kəndində son illər istixanalar genişlənir. Lakin əhali tərəfindən sağlam toxum materiallarından istifadə və bitki mühafizə tədbirlərinin təmin edilməsi aşağı səviyyəyə düşüb olduğu üçün kəndin əksər təsərrüfatla-

rında xəstəliklər baş verir, zərərvericilərin aktiv hərəkəti fermerlərin iqtisadi ziyanla üzlaşməsinə səbəb olur.

Bunu əsas götürən mütəxəssislər kənd adamlarına aqrar sahədə mövcud xidmətlərdən istifadə etməyi tövsiyə ediblər. Onlar aqrar sahədə çalışanlara dövlət dəstəyi ilə yenidən qurulmuş Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə fəal əməkdaşlıq etməyə çağıraraq bildiriblər ki, institutun alimləri fermerlərə ödənişsiz məsləhət xidməti göstərməyə, eyni zamanda onları rayonlaşdırılmış tərəvəz toxumları ilə təmin etməyə hazırdır.

Daha sonra mütəxəssislər tərəfindən fermerlər üçün sahə nümayiş keçirilib. İstixana şəraitində keçirilmiş nümayişdə şitillər düzün ekini, gübrələmə, xəstəlik və ziyanvericilərlə mübarizə metodları ayarı göstərilib, iştirakçılara metodiki materiallar paylanılıb.



TURİZM



● Gəzməli, görməli yerlərimiz



● Xəbərlər

Azərbaycana 33 min
pakistanlı turist səfər edib

Pakistanın Kəraçi şəhərində keçirilən "Pakistan Travel Mart" sərgisinin ölkəmizi təmsil edən 14 turizm şirkəti iştirak edib. Sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və s. barədə ətraflı məlumatlar verilib.

Azərbaycanın Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən bu tədbirdə iştirakçılara ölkəmizin təhlükəsiz yer olması, viza qaydalarının asanlığı, hava şəraitinin əlverişliliyi, qida çeşidlərinin bolluğu, həmçinin xalq arasında yaxın dostluq əlaqələrinin mövcudluğu kimi səbəblərə görə Pakistan vətəndaşları üçün uyğun sayıldığı bildirilib.

Sərgi çərçivəsində Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-Biznesə) formatlı görüşlər keçirilib, ikitərəfli əməkdaşlığa dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

"Pakistan Travel Mart" Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirən geniş spektrli səyahət və turizm sərgisidir. 2017-ci ildən etibarən hər il keçirilən sərgiyə dünyanın 20-yə yaxın ölkəsindən 450-dən çox turizm şirkəti və 25 mindən çox şəxs qatılıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 33 min nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artım deməkdir.

Azərbaycan Varnada
Turizm Forumunda təmsil olunub

Azərbaycanın turizm potensialı və mədəniyyətinin Bolqarıstanda təbliğinin davamı olaraq Bolqarıstanın Turizm Nazirliyi, Varna Bələdiyyəsi və Varna Turizm Palatası tərəfindən cari ilin 27-29 sentyabr tarixində Bolqarıstanın Varna şəhərində təşkil olunmuş 10-cu Qara Dəniz Turizm Forumunda Bolqarıstanın 16 bələdiyyəsi və bir sıra xarici ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunub.

Səfirlikdən APA-ya verilən məlumata görə, "Yerli mənsubiyyət və global turizm" adı altında baş tutmuş bu forumda Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin turizm potensialı haqqında təqdimat keçirilib. Forum çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan milli stendle təmsil olunub. Təqdimat zamanı Azərbay-

canın təbiəti, tarixi, mədəniyyəti, ənənələri, mətbəxi, eləcə də ölkədə keçirilmiş mötəbər beynəlxalq tədbirlərdən bəhs edilib, turizm infrastrukturunu, mövcud turizm marşrutları və turistlər üçün yaradılmış şərait barədə təqdimatçıların məlumatı verilib. Milli stenddə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunub, ölkənin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər təqdimatçıların əlində aparılıb.

Tədbirin açılışında iştirak edən Bolqarıstan Turizm nazirinin müavini Milko Teofilov və Varna merinin müavini Kosta Bazitov Azərbaycanı stendini ziyarət edib, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıb.

Tədbirin sonunda forumda fəal iştirak edərkən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi diplomla təltif edilib.

Azərbaycandan
Türkiyəyə nə qədər turist gedir?

2019-cu ilin avqust ayında Azərbaycan Türkiyəyə 150,8 min turist səfər edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,36 faiz çoxdur. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycan olan turistlərin sayının 2,39 faiz olduğunu açıqlayıb.

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyəyə 630,6 min turist

səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 6,44 faiz çoxdur. Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycan olan turistlərin payı isə 2,03 faiz təşkil edib.

Qeyd edək ki, Türkiyəyə dünya dövlətlərindən güclü turist axını var. Avqust ayında Antalyaya 2,4 milyon, İstanbulla isə 1,5 milyon turist səfər edib. Ümumilikdə 2019-cu ilin yanvar-avqust aylarında Türkiyəyə 31 milyon turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,72 faiz çoxdur.

Bakı ilə Mahaçqala arasında
yüksəksürətli qatar işləyəcək

Bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev "Valday" Beynəlxalq Diskussiya Klubunun Şöhdə keçirilən XVI iclasında məlumat verib.

V.Vasilyev deyib ki, Dərbənddən keçəcək Mahaçqala-Bakı qatarının Sankt-Peterburq-Helsinki sürət qatarı kimi, sadələşdirilib

gömrük proseduru ilə sərhədi keçməsi nəzərdə tutulur.

Qarşılıqlı turist axınının artırılmasına kömək edəcək bu məsələ Azərbaycan və Rusiyanın müvafiq nazirliklərinin Dərbənddə keçirilən görüşündə müzakirə olunub.

"Azərbaycan"

Xarici turistlərin Azərbaycana rahat
gəlib-getmələri üçün hər cür şərait yaradılıb

Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axımını təşviq etmək üçün səylərimizi artırmağıq. 2019-cu ilin doqquz ayında Azərbaycana ümumilikdə 2 milyon 400 min turist səfər edib ki, onlardan 330 min türkdillli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min idi".

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər ölkəmizdə turizm iqtisadiyyatının dinamik inkişafı edən sahələrdən birinə çevrilib. Dövlət başçısının fərman və sərəncamlarının icrası və turizmin inkişafına dair dövlət proqramlarının qəbulu bu sahədə dünya standartlarına uyğun irəliləyiş və inkişafa zəmin yaratmışdır. Ölkəmizdə turizmin əksər növləri - kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni-sosial, çimərlik, kommersiya, idman, dini və s. inkişafı üçün geniş imkanlar mövcuddur. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb.

Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Prezident İlham Əliyev qeyd etdiyi kimi, xaricdən turistlərin cəlb edilməsi vacibdir. Odur ki, bu sahənin inkişafı üçün bütün mümkün variantlardan günün tələbləri səviyyəsində istifadə olunur, yeni layihələr həyata keçirilir. Məsələn, bu günlərdə Hey-

dərlər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən ölkədə macərə turizminin inkişafı, dağçılıq və ekstremal idman növlərinə marağın artırılması məqsədilə yeni layihənin icrasına başlanılıb. Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Vətənimdə qarış-qarış" layihəsi çərçivəsində macərə turizminə maraqlı olanların təlimatlandırılması, turizmin bu növü üçün müəyyən regionlarda yeni marşrutların yaradılması, turizmin təhlükəsizliyi məqsədilə hərəkətinin təmini məqsədilə həmin ərazilərdə istiqamətləndirici nişan və məlumat lövhələrinin yerləşdirilməsi nəzərdə tutulur.

İsmayıl rayonundan başlayan layihə çərçivəsində Sulut kəndi ərazisindəki Fit dağına yerləşən XVII-XVIII əsrlərə aid "Buxxana" və "Qırxotaq əfsanəsi" abidələrinin marşrutu üzrə istiqamətləndirici nişan və məlumat lövhələri yerləşdirilib.

Layihənin respublikanın digər regionlarında da həyata keçirilməsi nəzərdə tutulur. Hazırda macərə turizmi üçün əlverişli bölgələrdə yeni marşrutların müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır. Bundan əlavə, ölkəmizdə turizmin inkişafına çox böyük təkan verəcək yeni viza növünün tətbiqi nəzərdə tutulur. Bununla bəli Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Dövlət Miqrasiya Xidməti (DMX) ara-

sında ciddi müzakirələr aparılır.

NRYTN yanında İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli bildirdi ki, hazırda rəhbərlik etdiyi qurum bu istiqamətdə iş aparır. "Azərbaycanda startapların dəstəklənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq, bir sıra dövlət müəssisələri, o cümlədən NRYTN yanında İnnovasiyalar Agentliyi publik hüquqi şəxsi yaradılib. Agentliyin məqsədi yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərmək, habelə onların transferini təşkil etmək, innovasiyayönümlü elmi tədqiqatları dəstəkləmək, innovativ layihələri (o cümlədən startapları) təşviq etmək, onları qrant, güzəştli kredit və nişanname kapitalına sarmayə (o cümlədən vənçur maliyyə-təminatı) vasitəsilə maliyyələşdirmək, innovasiya təşəbbüskarlığını təbliğ etməkdir".

Onun sözlərinə görə, agentlik makroiqtisadi miqyasda ölkədə yeni iş yerləri açacaq, yeni dəyər və məhsul yaradacaq yerli sahibkarlarla yanaşı əcnəbi sərmayəçiləri də Azərbaycana yatırma təşviq edib onlarla iş aparacaq: "Bələ ki, xaricdən gələcək yeni investisiyaların, sahibkarların ölkənin ekosistemində daxil olmağın sadələşdirilməsi prosesini təmin etmək məqsədi ilə dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə

Azərbaycana gəlməsinə və Azərbaycanın gəlməsinə, orada göstərilmiş müddət ərzində ölkədə müvafiq olmasına hüquq verəcək rəsmi sənəd - "Start-up Visa" - layihəsinin üzərində iş aparılır. Odur ki, sənədi intellekt, blokçeyn texnologiyaları, əşyaların interneti, maliyyə texnologiyaları, startaplar və s. bu kimi innovativ sahələrdə bir startapınız varsa və yaxud da buna hazırlaşırınsınızsa, Azərbaycanla işiniz davam etmək şansınız yüksəkdir".

Xatırladaq ki, bir sıra ölkələrdə - Latviya, Litva, Estoniya, Fransa, Danimarka, İrlandiya, İtaliya, İsveç, Niderland, Çilidə bu cür vizalardan istifadə olunmaqdadır. 2014-cü ildə açılmış İtaliyanın "Startup Visa"sına 2019-cu ilin birinci rübünün sonuna qədər 434 müraciət olub, onlardan 230-u təsdiqlənib, Estoniyada isə "Startup Visa" 2017-ci ildən açılıb və ilk 6 ayda artıq 400 bələ vizaya müraciət edilib. Onlardan 113 müəssisənin müraciəti təsdiqlənib. Litvada da "Startup Visa" 2017-ci ildən açılıb. 2018-ci ildə bu viza üçün 178 xarici şirkət müraciət edib ki, bu da 2017-ci ilə müqayisədə 41 faiz çoxdur.

Müəhdədlərdən görünür ki, gələcəkdə Azərbaycan inkişaf etmiş turizm ölkələri sırasında ən diqqətçəkən ölkələrəndir.

Rəhman SALMANLI,
Fərman BAĞIROV (foto),
"Azərbaycan"

● Dünya turizmi

Səyahət həvəskarları
ən çox haralara gedirlər

"Columbus Direct" tədqiqat şirkəti dünyada turistlərin sayının ən çox olduğu (bir kvadratmil sahəyə düşən səyahətçi sayına görə) yerlərin növbəti reytingini dərc edib.

2018-ci ilin yekunlarına görə lokasiya sahələri və turistlərin gündəlik sayı əsasında onların ən çox getdikləri 20 turizm istiqaməti "Columbus Direct" in ekspertləri tərəfindən tərtib edilib.

İlk beşlikdə Asiyanın iki turizm istiqaməti və Avropanın üç şəhəri yer alıb. "Columbus Direct" reytinginə əsasən 2018-ci ildə turistlərin ən çox olduğu iqtisadi Tailanddakı Phuket adasıdır. İl ərzində bu kurorta 9,29 milyon (yəni orta hesabla gündə 25452 nəfər) turist gəlib. Burada turistlərin səlax göstəricisi bir kvadratmile 5090 nəfərdir.

İkinci yeri Palma-de-Mayorka (İspaniya, bir kvadratmile 2918 turist), üçüncü yeri Patayya (2762), dördüncü yeri Paris (1174), beşinci yeri Barselona tutub (605).

Yeri gəlmişkən, Barselonada turizmin şəhərə təsirini yüngülləşdirməkdən ötrü turizm vergisini artırmaq niyyətindədirlər. Əlavə artım bir gecəlik və kruiz üçün gündəlik 4 avro təşkil edəcək. Yiğilan vəsait bütövlükdə Barselona Şəhər Şurasına təhvil verilecək. Kataloniya hökuməti gələn ildən ödənişi toplamaq niyyətindədir.

Barselonada turist-gecə sayı ildə təxminən 30 milyon təşkil edir. Buraya kruiz layihələrinin 2,2 milyon səmərəsindən də yararlanılır. Hazırda hər bir müəssisənin dərcəsindən asılı olaraq, turizm vergisi bir gecə üçün 0,65 avrodan 2,25 avroyadək təşkil edib.

"Azərbaycan"

● Xoş təəssürat

Dünyanın gözü də, özü də İçəri şəhərdədir



Bakının rəmzi yadigarlarından ən yaddaqalanı İçəri şəhərdir. Demək olar ki, dünyanın gözü bu qədim qala şəhərinə dikilib. Ölkəmizə gələn turistlərin də ilk növbədə bu ulu məkanı ziyarət etmələri təsadüfi deyil. Çünki burada "zamanlar görüşür və ayrılır".

Bakının "döyünən ürəyi" daim əcnəbi qonaqlarla dolu olub. Bu gün də elədir. İçərişəhər xarici turistlərin diqqətini özünə çəkməkdədir.

Dünyanın əmin-amanlıq baxımından ən təhlükəsiz ölkələrindən biri kimi tanınan Azərbaycan son illər turizmin inkişafında da yüksək yerlərdədir. Bunun bariz nümunələrindən biri də ölkəyə turist axınıdır ki, o da İçəri şəhərdə hər gün öz təsdiqini tapmaqdadır. Dünya şəhərləri üzrə tərtib edilən təhlükəsizlik reytingində Bakının öncül yer tutması da İçəri şəhərin qonaqlı-qaralı günlərinin əsas səbəblərindəndir. İçəri şəhərdən xoş təəssüratlarla ayrılan əcnəbi növbəti ildə dostu, qonşusu, həmkarı ilə bura gəlir. Şəkildən də görüldüyü kimi, paytaxt Bakının əcnəbi qonaqları arasında ərəb, alman, ingilis, fransız, fars və digərləri İçərişəhəri heyranlıqla gəzib-dolaşır və burada qardaşlaşır.

Məhəmməd NƏRİMANOĞLU,
Ağaali MƏMMƏDOV (foto),
"Azərbaycan"



Qızıl payız



Foto A.MƏMMƏDOVUNDUR

Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyət qoyulacaq

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraçibət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları XVIII Zirvə Görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələr məhdudiyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur. Oktyabrın 23-24-də hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaq

mərkəzə doğru hotellər istiqamətinə hərəkəti müəyyən edilib. Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, "Hyatt Regency" hoteli və digər ərazilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Odur ki, oktyabrın 24-dən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanaq Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyli, Z.Əliyev və küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən

və kəşifən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılacaq. Xüsusilə Xətai prospekti və Təbriz küçəsi-nə Həsənoğlu küçəsi kəşifməsinə Qədirbəyov küçəsi kəşifməsinə daxil olan hissəsi tam məhdudlaşdırılır. Ona görə də ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Hərəkətdə bağlı sını sızılıq, tıxacların baş verməməsi üçün xahiş olunur ki, keçirilən tədbirlərin dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq sürücü və avtomobil sahibləri göstərilən küçə və prospektlər üzrə şəxsi avtomobillərdən mümkün qədər istifadə etsinlər və təbiiq olunacaq qısa məhdudiyətlərə anlayışla yanaşsınlar.

Beynəlxalq aləm

Boliviyada prezident seçkilərindən sonra iğtişaşlar başladı

Boliviyada prezident seçkilərində səsler sayıldıqdan sonra etiraz aksiyaları başlamışdır. Gecə saatlarında bir neçə şəhərdə təhlükəsizlik qüvvələri ilə toqquşmalar, yağınlılar və qarət halları qeydə alınmışdır. Paytaxt Sukredə etirazçılar seçki komissiyasının yerli ofisinə od vurmuşlar. Prezident seçkiləri oktyabrın 20-də keçirilmişdir. Həmin gün axşam açıqlanmış ilkin nəticələrə əsasən səsvərmənin ikinci turu keçirilməli idi. Lakin bir gündən sonra seçki komissiyası məlumat vermişdi ki, hazırkı Prezident Evo Morales 46,87 faiz, onun rəqibi, 2003-cü ilin oktyabrından 2005-ci ilin iyunundakı dövlət başçısı vəzifəsini tutmuş Karlos Mesa 36,73 faiz səs toplamışdır.



rin azı 50 faizinin dəstəyini tələb edir. Lakin ən yaxın rəqib azı 10 faiz geridədirsə, namizəd 40 faizdən çox səs topladıqda birinci turda da qalib elan oluna bilər.

Karlos Mesa dələduzluqdan şikayətlənmiş və vürğulənmişdir ki, səsvərmənin nəticələrini tanımaq niyyətində deyil. Onun dediyinə görə, 2005-ci, 2009-cu və 2014-cü illərdə seçki komissiyasının köməyi ilə qələbə qazanmış Morales ikinci turun keçirilməsinə maneçilik törətmək istəyir.

Amerika Dövlətləri Təşkilatını təmsil edən beynəlxalq müşahidəçilər yaranmış vəziyyətdən dərin narahatlıqlarını ifadə etmişlər. Onlar vürğulanmışlar ki, yenilənmiş nəticələri izah etmək çətinidir.

Əfqanıstanda taliblərlə toqquşmada 15 polis həlak oldu



Dünya Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətində "Taliban" radikal hərəkatının silahlıları ilə toqquşmalarda azı 15 polis əməkdaşı həlak olmuşdur. Bu barədə "Sinxua" agentliyi xəbər verir. Məlumatla görə, səhər saatlarında taliblər Əliabad rayonundakı nəzarət-keçid məntəqəsinə hücum etmişlər. Döyüş zamanı sekiz talibin öldürüldüyü bildirilir.

Pompeo: "Tramp Türkiyəyə qarşı güc tətbiq edə bilər"



ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə Suriyadakı hərəkatları ilə əlaqədar Türkiyəyə qarşı hərbi güc tətbiq etməyə hazırdır. Bu barədə Dövlət Departamentinin başçısı Mayk Pompeo məlumat vermişdir.

Pompeonun dediyinə görə, Tramp bu cür qərarların tərəfdarı deyil, lakin belə hərəkatlar tələb olunarsa, Prezident onlara "tam hazırdır". CNBC telekanalının xəbərinə görə, söhbət məhz Türkiyənin Suriyadakı hərbi əməliyyatından gedir. Eyni zamanda Pompeo qeyd etmişdir ki, ABŞ ölkələrə təzyiç göstərmək üçün iqtisadi və diplomatik vasitələrdən istifadə etməyə üstünlük verir.


Kanadada parlament seçkilərində hakim partiya qalib gəldi

Kanadanın Baş naziri Cəstin Trüdonun hakimi Liberal Partiyası parlament seçkilərində qələbə qazanmış, lakin ölkənin qanunvericilik orqanının aşağı palatasında - İcmalar Palatasında əksəriyyət əldə edə bilməmişdir. Bu barədə "Röyter" agentliyi xəbər verir.



Hökuməti formalaşdırmaq üçün liberallara 170 mandat lazım idi. Onlar isə 338 seçki dairəsinin 156-da qələbə qazanmışlar. Mühafizəkarlar Partiyası 122 dairədə qalib gəlmişdir. Üçüncü yeri 32 dairədə qələbə qazanmış "Kvebek bloku" tutmuşdur. Milli seçki komissiyasının son məlumatına görə, sonrakı yerlərdə yeni Demokrat Partiyası (24 mandat) və üç dairədə qalib gəlmiş "Yaşlılar" partiyası qərarlaşmışdır. Seçkilərin yekunlarına görə, Xalq Partiyası parlamentdəki yeganə mandatından məhrum olmuşdur. Mandatı müstəqil namizəd əldə etmişdir.

"Şeş Qoşa 2" ani lotereyasının şərtləri barədə məlumat



"Azərbaycan" ASC tərəfindən keçirilən "Şeş Qoşa 2" ani lotereyasının oyun qaydaları: Lotereya biletinin üzərində 5 oyun xanası əks olunub: "Oyun 1", "Oyun 2", "Oyun 3", "Oyun 4" və "BONUS". "Üstünlük" oyun xanasının pozduqdan sonra oyun xanasında 1-dən 6-ya qədər hər hansı bir rəqəmin qoşası əks olunarsa, bilet uduşlu sayılır və həmin oyun xanasının altında qeyd olunmuş məbləğ qazanılmış olur. (məs: 6/6, 5/5, 4/4, 3/3, 2/2 və ya 1/1). Bilet bir neçə oyun xanası üzrə uduşlu olarsa, uduşlar cəmlənir. "Bonus" xanası, oyun xanasında uduşun məbləği dəfələrlə artırmaq şansı verir (x1, x2, x3, x4, x5). Toplam uduş oyun xanasında (xanalarındakı) qeyd olunmuş uduş məbləğinin "bonus" xanasında qeyd olunmuş rəqəmə vurulması ilə müəyyən olunur. **Örtülü zonalarda olan rəqəmlərin hər hansı başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir.**

Uduş məbləği	10 faiz dərəcə ilə vergi tutulandan sonra ödənilən məbləğ (manatla)	Uduşlu biletin sayı (ədədlə)	Uduşların ümumi məbləği (manatla)
1 manat	1	440 000	440 000
2 manat	2	120 000	240 000
5 manat	5	40 000	200 000
10 manat	10	10 000	100 000
20 manat	19,10	2 000	40 000
50 manat	46,10	400	20 000
100 manat	91,10	200	20 000
1 000 manat	901,10	20	20 000
5 000 manat	4 501,10	8	40 000
20 000 manat	18 001,10	4	80 000

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı: 2 000 000 (iki milyon) ədəddir. "Şeş Qoşa 2" ani lotereyasında uduşlu lotereya biletlərinin "Azərbaycan" ASC tərəfindən qəbulu lotereya başlandıqdan etibarən 3 (üç) il ərzində davam edir. Uduş "Azərbaycan" ASC tərəfindən uduşlu lotereya bilet qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir). 2 000 (iki min) manatdakı olan uduşlar lotereya biletinin satış məntəqələri tərəfindən, 2 000 (iki min) manat və daha böyük məbləğlər Bakı şəhəri, Təbriz küçəsi 79 ünvanında "Azərbaycan" ASC tərəfindən ödənilir. Lotereyanın başa çatdığı tarix: 01.04.2022-ci il. "Azərbaycan" ASC-nin internet ünvanı www.azerlottery.com. Lotereya biletinin üzərində əks olunan "Pozmaq olmaz" yazısı pozulduqda hələ bilet etibarəs sayılır və həmin bilet üzrə uduş ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyalardan qəbul edilən pul vəsaitində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti uduş məbləğinin 10 (on) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. "Şeş Qoşa 2" ani lotereyası 28.02.2019-cu il tarixində AR MBNP tərəfindən qeydiyyatla alınmışdır. Qeydiyyat nömrəsi 160.

"Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti müəmmədi olaraq yeni-yeni layihələr hazırlayıb lotereya iştirakçılarının ixtiyarına verir. Bunlardan xüsusi olaraq ani lotereyalarda qeyd etmək lazımdır. Cəmiyyət tərəfindən təşkil olunan ani lotereyalarda artıq bir ənənəyə çevrilmiş və lotereya həvəskarları arasında xüsusi maraq və rəğbət qazanmışdır. "Azərbaycan" ASC-nin son layihələrindən olan "Şeş Qoşa 2" ani lotereyasının şərtləri və oynanılma qaydası haqqında məlumatı Sizə təqdim edirik.

"Şeş Qoşa 2" ani lotereya biletinin qiyməti 1 (bir) manat, ümumi tiraj isə 2 milyon ədəd təşkil edir. Lotereyanın uduş fondunun oynanılma qaydası: lotereya biletinin üzərində 4 (dörd) oyun xanası və 1 (bir) "bonus" xanası əks olunub. Oyun 1, oyun 2, oyun 3, oyun 4 və "bonus" xanasının qoruyucu səthlərini pozmaq lazımdır. "Üstünlük" oyun xanasının pozduqdan sonra oyun xanasında 1-dən 6-ya qədər hər hansı bir rəqəmin qoşası əks olunarsa bilet uduşlu sayılır və həmin oyun xanasının altında qeyd olunmuş məbləği qazanmış olur. Məsəl üçün (6/6, 5/5, 4/4, 3/3, 2/2, 1/1). Bilet bir neçə oyun xanası üzrə uduşlu olarsa, uduşlar cəmlənir. "Bonus" xanası oyun xanasında uduşun məbləği dəfələrlə artırmaq şansı verir (x1, x2, x4, x5) Toplam uduş oyun xanasında (xanalarındakı) qeyd olunmuş uduş məbləğinin "bonus" xanasında qeyd olunmuş rəqəmə vurulması ilə müəyyən olunur. "Şeş Qoşa 2" ani lotereyasında çoxsaylı pul mükafatları lotereya iştirakçılarının yolunu gözləyir. Həmçinin "Şeş Qoşa 2" ani lotereyasında 20 ədəd 1000

manat, 8 ədəd 5000 manat və 4 ədəd 20 000 manat pul mükafatı şanslı qalibini gözləyir. Azərbaycan Respublikasının ərazisində "Azərbaycan" ASC-nin təşkil etdiyi lotereyalarda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər. "Azərbaycan" ASC hər bir lotereya iştirakçısına uğurlar arzulayır. Lotereya biletlərini əldə edin, şanslı lotereya iştirakçısına çevrilin və qalib olun!

Sizin "Azərbaycan"

B İ L D İ R İ Ş

"Azərbaycan" qəzetinin 3 sentyabr 2019-cu il tarixli nömrəsində "Azərsu" ASC-nin daxili vəsaiti hesabına siyirtmələrin satın alınması məqsədilə dərc edilmiş tender təkliflərinin qəbulu və açılış tarixi iddiaçıların rəsmi müraciətlərinə əsasən dəyişdirilərək təkliflərin qəbulu 30 oktyabr saat 16:00-a, açılış isə 01 noyabr 16:00-a təyin edilmişdir.

Əlaqələndirici şəxs - Təchizat və satınalmaların idarə olunması departamentinin satınalmaların təşkili şöbəsinin mühəndisi Hikmət Qasımov (agali.mirzeyevev@azersu.az 431- 47 -67/2249).

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi Aparatının inzibati binasında sənədlərə əsasən görülmüş əsaslı təmir işlərinin faktiki vəziyyətlə müqayisəsi, inzibati binanın 1, 2, 13, 14, 16-cı mərtəbələrində ayrıca qiymətləndirilməsi və nəticələrinin sənədləşdirilməsi üzrə xidmətlərin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan təşkilatlar (012) 596 44 09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 2019-cu il 29 oktyabr saat 15:00-dək qəbul olunur.

Ünvan: Bakı şəhəri, Salatin Əsgərova küçəsi, 85

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

<p>Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev AHİK-in katibi-aparat rəhbəri Həsən Cəfərova dayısı</p> <p style="text-align: center;">SÖYYAF MÜƏLLİMİN</p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Azərbaycan Respublikası Sahibkarlar (İşgöçürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi AHİK sədrinin müavini Aqil Dadaşova bacısı</p> <p style="text-align: center;">AFİQƏ XANIMIN</p> <p>vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin kollektivi Gözəl İsgəndərovaya anası</p> <p style="text-align: center;">SİMÜZƏR MƏMMƏDOVANIN</p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Fazil Məmmədov Baş Nazirin birinci müavini-nin köməkçisi, 3-cü dərəcəli dövlət müşaviri</p> <p style="text-align: center;">AYAZ YUSİFOVUN</p> <p>vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.</p> <p>Gəncə Apelyasiya Məhkəməsinin rəhbərliyi və kollektivi Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevə atası</p> <p style="text-align: center;">HÜSEYN ƏLİYEVİN</p> <p>vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi və aparat işçiləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşova bacısı</p> <p style="text-align: center;">AFİQƏ XANIMIN</p> <p>vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi və aparat işçiləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərova dayısı</p> <p style="text-align: center;">SÖYYAF ƏHMƏDOVUN</p> <p>vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.</p>
---	--	---

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Məhəmmədov prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail:</p> <p>secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavinləri - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p> <p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəssislik - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələndirilib, "Azərbaycan" nəşriyyatında çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sütyonlənənlərlə barabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 8959 Sifariş 3538 Qiyməti 40 qəpik</p>
---	--	---	---	---	---